



XALQ QƏZETİ

№ 12 (28984) 17 yanvar 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib



Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnaq Abdullayev və zavodun direktoru Xəyal Cəfərov görülməli işlərlə bağlı dövlətimizin başçısına məlumat verdilər.

Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair

Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin

ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şərətdə yerinə yetirilib.

Məlumat verildi ki, “SOCAR karbamid” zavodunun istehsalatı başlanmasında azot gübrəsi idxalı-

na ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsalatın 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma

qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün

şərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən

500 nəfər daimi işlə təmin ediləcək. Bunun üçün SOCAR təhsil və təqəüd proqramları vasitəsilə ixtisaslı mütəxəssisləri əvvəlcədən hazırlayıb.


Prezident İlham Əliyev zavodu işə saldı.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentlərindən olan “SOCAR karbamid” zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

(ardı 2-ci səhifədə)



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

» 3



Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

» 6



Struktur islahatları biznes mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcək

» 8



182 ölkə ilə ticarət əlaqələri saxlanmışdır

» 9

Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyevin çıxışı

— Bu gün ölkəmizin tarixində çox əlamətdar hadisə baş verir. Biz Sumqayıt şəhərində karbamid zavodunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Bu zavodun yaradılması çox əlamətdar, çox önəmli hadisədir. Zavodun tikintisində iştirak etmiş bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Mənə verilən məlumata görə, burada pik dövrdə üç mindən çox insan işləyib və onların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu, onu göstərir ki, Azərbaycanda çox güclü kadr potensialı yaradılmışdır, həm fəhlə kadrları, həm mütəxəssislər. Bu, son illər ərzində təhsil sahəsinə ayrılan diqqətin bariz nümunəsidir.

Bu zavodun tikintisində xarici tərəfdaşlar iştirak etmişlər. Baş podratçı Koreyanın “Samsung” şirkətidir. Ən müasir avadanlıqlar Danimarka və Hollandiya şirkətləri tərəfindən təchiz edilib. Finlandiya şirkəti bu zavodun fəaliyyəti üçün lazım olan məsləhətləri verib. Yəni, biz burada çox müsbət beynəlxalq

əməkdaşlıq nümunəsini görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici şirkətlər üçün çox cəlbedici ölkədir. Bu gözəl sənaye müəssisəsi birgə səylər nəticəsində yaradılıb.

Onu da bildirməliyəm ki, zavodun ərsəyə gəlməsində xarici bankların da rolu kifayət qədər böyükdür. Biz zavodu tikməyə başlayanda öz vəsaitimizi ilk mərhələdə qoymuşuq. Sonra xarici banklardan da kreditlər verildi. Bizə maliyyə cəhətdən dəstək olan bütün banklara da təşəkkürümü bildirmək istəyirəm.

Beləliklə, ölkəmizdə ən müasir standartlara cavab verən gözəl böyük sənaye müəssisəsi yaradılmışdır. Bu zavod Azərbaycanda qeyri-neft sənayesi sahəsində həyata keçirilən ən böyük layihədir. Mənə verilən məlumata görə, zavodda ildə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Eyni zamanda, daxili tələbat da ödəniləcək. Çünki biz bu günə qədər gübrələri xaricdən alırıq və bu məqsədlər üçün böyük həcmdə valyuta xərclənir.



Azərbaycan dövlətinin fermerlərə verilən gübrələrin 70 faizinin vəsaitini təmin etdiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu, büdcəmiz üçün kifayət qədər maliyyə yüküdür. Amma indi biz özümüz fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik.

Zavodun özəlliyi həm də ondan ibarətdir ki, burada xammal kimi istifadə olunan məhsul təbii qazdır, yerli məhsuldur. Yəni, karbamidin tərkibində xarici komponent yoxdur. Burada ildə 450 milyon kubmetr təbii qazdan istifadə olunacaq. Əgər biz təbii qazı indi bugünkü qiymətlərlə mövcud xarici bazarlara satsaydıq, bundan təqribən 80 milyon dollar vəsait əldə edə bilərdik. Ancaq karbamid şəklində istehsal olunacaq məhsulun dəyəri 150-160 milyon dollar olacaqdır. Yəni, biz səmərəliliyi demək olar ki, iki dəfə artırıbmış. Ölkəmiz üçün çox gözəl ixrac məhsulu yaratmış.

Kənd təsərrüfatının inkişafı üçün yerli gübrə yaratmışıq və ölkəmizin qeyri-neft sənayesinə böyük töhfə vermişik. Yəni, zavodun fəaliyyətə başlaması, bax, bu əsas məqsədləri güdür. Biz bütün məqsədlərə çatmalıyıq.

Mən çox şadam ki, ölkəmizdə qeyri-neft sənayesi sürətlə artır. Keçən il 9,1 faiz artmışdır. Bu, onu göstərir ki, sənayələşmə prosesi uğurla gedir. Keçən ilin yayında Sumqayıtda “SOCAR Polymer” müəssisəsinin birinci mərhələsi fəaliyyətə başladı. Bu il onun ikinci mərhələsi fəaliyyətə başlayacaq. Burada da ixracəyönümlü çox gözəl məhsul istehsal olunacaq. Eyni zamanda, daxildə polipropilen, polietilendən istehsal olunacaq hazır məhsul da satışa buraxılacaq. Biz yenə də idxaldan asılılığı aradan qaldıracağıq. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılır. Mənə verilən məlumata görə, karbamid zavodunda 500 iş yeri yaradılacaq və burada işləyəcək

insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, onların əksəriyyəti gənclərdir. Yəni, orada çalışan insanların orta yaş səviyyəsi təqribən 30-35 arasındadır. Bax, görülən bu işlərin nəticələri budur. Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesində 9,1 faiz artım çox böyük göstəricidir.

Əlbəttə, Azərbaycan bu layihələri xarici tərəfdaşlarla həyata keçirərkən bizim beynəlxalq əlaqələrimiz də möhkəmlənir. Bu gün Azərbaycan o ölkədir ki, bu ölkəyə həm xarici sərmayə qoyulur, həm banklar böyük məmnuniyyətlə vəsait ayırırlar. Çünki bilirlər ki, onların vəsaiti batmayacaq. Bilirlər ki, Azərbaycanın kifayət qədər böyük maliyyə resursları var. Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur. Bax, bu gözəl vəziyyət imkan verir ki, biz tərəfdaşları, xarici bankları cəlb edək. Ancaq, eyni zamanda, bizim siyasətimiz ondan ibarətdir ki, xarici dövlət borcumuzu aşağı salaş. Necə ki, keçən il ərzində xarici dövlət borcu 22,8 faizdən 19 faizə düşüb və bu il daha da düşəcək.

Mən çox şadam ki, bu gözəl müəssisə Sumqayıt şəhərində yaradılıb. Sumqayıt neinki

Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. Mənim təşəbbüsümlə Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənaye Parkı yaradılıb və 2017-ci ildə karbamid zavodu parkın rezidenti olubdur. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var. Onlardan 10-u fəaliyyət göstərir, artıq 11-ci rezident – karbamid zavodu da fəaliyyətə başlamışdır. Sumqayıt Kimya Sənaye Parkına qoyulan və qoyulacaq ümumi sərmayə təqribən 3 milyard dollara yaxındır. Bu, həm Sumqayıtın iqtisadi-sənaye potensialını gücləndirir, həm də iş yerlərinin yaradılmasına xidmət göstərir. Sumqayıtın ümumi inkişafı, o cümlədən ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Sumqayıt bu gün parklar, bağlar, xiyabanlar şəhəridir, gözəl bulvar salınıb, binaların dam örtükləri təmir olunur. Ümumiyyətlə, indi Sumqayıtın müasir görkəmi çox müsbətdir. Bu zavod da ekoloji baxımdan çox təmiz bir zavoddur. Mənə verilən məlumata görə, havanı çirkəndirən heç bir maddə olmayacaq.

Beləliklə, bu zavodun yaradılması böyük hadisədir. Mən burada iştirak etmiş bütün vətəndaşları, bu işlərdə fəal rol oynayan bütün insanları bir daha həm təbrik edirəm, həm onlara təşəkkürümü bildirirəm.

Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək.

Sizi bir daha təbrik edirəm, Sizə yeni uğurlar arzulayıram. Sağ olun.

Prezident İlham Əliyev zavodda istehsal olunacaq məhsullara da baxdı. Zavodda gün ərzində 2000 ton karbamid istehsal ediləcək.

Sonda xatirə şəkləri çəkdirildi.

AZƏRTAC



Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi. Siyasi əlaqələrimizin bu gün ən yüksək pilləyə qalxdığını deyən Prezident İlham Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd etdi. Dövlətimizin başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğula-

dı. Xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını deyən Prezident İlham Əliyev Azərbaycan-İran dostluq və qardaşlıq münasibətlərinin qarşdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Prezident Həsən Ruhininin salamlarını dövlətimizin başçısına çatdırdı. Məhəmməd Baqeri bildirdi ki, İranın Ali Rəhbəri ölkəmiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha

çox güclənməsini zəruri hesab edir. Qonaq qeyd etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş inkişaf, əmin-amanlıq və sabitlik İran xalqı tərəfindən sevinclə qarşılanır. O, xalqlarımızın əsrlər boyu müstəqil tarixə və mədəniyyətə malik olduğunu dedi və əlaqələrimizin bu gün də uğurla inkişaf etdiyini vurğuladı.

Məhəmməd Baqeri bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbul edilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş etdi və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirdi. Dövlətimizin başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırdı.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Həsən Ruhininin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC



İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub



□ **Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov Məhəmməd Baqerinin İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi ölkəmizə ilk səfərinin Azərbaycan–İran əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyi ifadə edib. O bildirib ki, Azərbaycan ilə İran dost, yaxın qonşu, qardaş ölkələrdir, bizim ortaq tariximiz, mədəniyyətimiz, dinimiz münasibətlərimizin daha da dərinləşməsinə zəmin yaradır.

Milli Məclisin sədri qeyd edib ki, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, görüşləri ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına xüsusi təkan verib. O,

eyni zamanda, hökumət üzvlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin səfərlərinin vacibliyini də vurğulayıb. Əlavə edib ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.

Oqtay Əsədov 2018-ci ildə İran və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmnin 400 milyon dolları ötdüyünü deyib. Bildirib ki, bu, ölkələrimizin potensialını əks etdirmir, biz bu rəqəmi daha da artırmalıyıq. Bu istiqamətdə işlərin getdiyini söyləyən sədr qeyd edib ki, son 5 il ərzində İran ilə Azərbaycan arasında 24 biznes

forum keçirilib.

Parlamentlərarası əlaqələrin razılıq doğurduğunu deyən Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri bildirib ki, ölkələrimizin müstəqil tarixə, dinə, coğrafiyaya malik olması İran–Azərbaycan əlaqələrinin genişlənməsinə təkan verir. O, dövlətlərimiz arasında münasibətlərin inkişaf etdiyini, ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin intensiv xarakter daşıdığını söyləyib. Məhəmməd Baqeri başqa istiqamətlərdə olduğu kimi, müdafiə sahəsində də əlaqələrimizin dərinləşməsinin önəmini vurğulayıb.

Azərbaycan–İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub



□ **Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri Azərbaycan rəsmi səfərdədir. Yanvarın 16-da Müdafiə Nazirliyində hər iki ölkənin nümayəndə heyətlərinin görüşü keçirilib.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsini yad edərək, məzarları üzərinə əkilər və gül dəstələri qoyublar. Sonra Müdafiə

Nazirliyində təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

Söhbət zamanı general-polkovnik Z.Həsənov İranın Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar bir daha başsağlığı verib.

General-leytenant M.Baqerinin Azərbaycana

səfərini ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirən general-polkovnik Z.Həsənov ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın yaradılmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə

çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində söylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensial olduğunu deyən general-leytenant M.Baqeri İranın ölkəmizin ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda, ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstəyin verəcəyini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkil və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda tərəflər arasında görüşün protokolu imzalanıb.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir



□ **Təmali ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilib, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığı asanlaşdırılıb, müasir informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən "elektron məhkəmə" informasiya sisteminin tətbiqinin genişləndirilməsi ilə bağlı mühüm işlər görülür.**

Həmçinin hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib, mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.

Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il dekabrın 28-də qəbul olunmuş qanunlarla Mülki Prosessual Məcəllədə, "Məhkəmələr və hakimlər haqqında" Qanunda edilmiş əsaslı dəyişikliklər məhkəmələrə müraciət imkanlarını genişləndirilməsini, məhkəmə icraatının elektronlaşdırılmasını, vətəndaşların mənafələrinin təmin olunması, ədalət mühakiməsinin tezləşdirilməsi məqsədilə məhkəmə prosedurlarının elektronlaşdırılmasını şərtləndirib.

Yeni qanunvericiliyin icrasının təşkili ilə bağlı təxirə salınmadan tədbirlər müəyyən edilərək həyata keçirilməyə başlanılıb, o

cümlədən qanunvericilikdəki yeniliklərin mahiyyətinin dərinlənəndirilməsi və "e-məhkəmə"nin imkanlarından səmərəli istifadə olunmaqla düzgün tətbiqi məqsədilə ali və apellyasiya məhkəmələrinin təlimçi-hakimlərinin iştirakı ilə paytaxtda və respublikanın bütün bölgələrində silsilə təlimlər və hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Eyni zamanda, dövlətimizin başçısının güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı çox ciddi mübarizə aparılıb. Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bütün sahələrdə şəffaflığın və dürüstlüyün təmin olunması, əsassız tələblərə, sui-istifadə hallarına son qoyulması ilə bağlı qəti tapşırıqlar verib. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun

olaraq, məhkəmələrin fəaliyyətində də şəffaflığın təmin edilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlar üzərində qurulması, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaran halların yolverilməzliyi daim diqqətdə saxlanılır. Bu məqsədlə paytaxtda və bölgələrdə bütün apellyasiya və birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub.

Növbəti belə müşavirə yanvarın 16-da Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminə aparılan ardıcıl və məqsədyönlü islahatların bu sahədə işin müasir tələblər səviyyəsində qurulmasına, məhkəmələrə ictimai etimadın

yüksəldilməsinə yönəldiyini bildiriblər.

Qeyd olunub ki, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmasında, vahid məhkəmə təcrübəsinin formalaşmasında Ali Məhkəmə mühüm rol oynayır. Ona görə bu məhkəmədə məhz hazırlıqlı, ən peşəkar, yüksək mənəvi keyfiyyətlərə malik hakimlər işləməlidirlər ki, qanunun aliliyi, məhkəmə qərarlarının ədalətliyi təmin olunsun. Bu məsələdə hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi institutunun tətbiqinin mühüm əhəmiyyəti vurğulanıb.

Müşavirədə insanlarda haqlı narazılıq doğuran nöqsan və çatışmazlıqların aradan qaldırılması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, mənfəətlərin yolverilməzliyi qeyd olunub.

Həmçinin mövcud problemlərin həlli yolları təhlil edilib, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, süründürməçiliyə və korrupsiyaya şərait yaran hallara yol verilməməsi, ədalət mühakiməsinə ictimai etimadın artırılması və sair məsələlərlə bağlı tövsiyələr verilib.

XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

□ **Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə yanvarın 16-da Parisdə keçirilmiş görüş ilə bağlı açıqlama yayıb.**

AZƏRTAC xəbər verir ki, açıqlamada tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsinin aparıldığı bildirilir. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşısından gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra



məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və da-

yanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

□ **Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.**

2019-cu ilin 16 yanvar tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

Həmin tarixdə saat 02:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasının İran İslam Respublikası istiqamətində 1 nəfər namalum

şəxsin ayaq izləri aşkar olunmuşdur. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılmış və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilmişdir.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İslam Respublikasının Aslandüz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılmış, İİR sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə

tədbirləri gücləndirilmişdir.

Görülmiş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanmış və təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulmuşdur. Axtarış zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilmiş, Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rəhil Məsim oğlu olması müəyyən olunmuşdur.

Həmin ərazinin yoxlanılması nəticəsində 1 ədəd AKM-74 silahı, 1 ədəd patron darağı, 7,62 millimetrlilik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkar olunaraq götürülmüşdür.



Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə sənəd qəbulu yanvarın 21-də başa çatır

□ **Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbul üzrə dekabrın 20-də elan olunan növbəti müsabiqədə iştirakla bağlı ərizə qəbulunun yanvarın 21-də başa çatdırılması qərara alınıb.**

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak üçün müraciətlərin qəbulu "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması" adlı elektron xidmət vasitəsilə həyata keçirilir. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.


Test imtahanının vaxtı, yeri və digər məsələlər barədə əlavə məlumat veriləcək.

Müsabiqədə iştirak edən hüquqşünas-

lar test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə kömək məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunacaq ənənəvi hazırlıq kurslarında iştirakla bağlı birbaşa Nazirliyin Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).

Nazirliyin internet sahifəsindən, eləcə də (012) 538-01-62, 537-05-90 nömrəli telefonlar vasitəsilə bütün suallara bağlı operativ informasiya almaq olar.

“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dördüdəbiri)” kitabının təqdimatı olub



□ **Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dördüdəbiri)” kitabının təqdimat mərasimi keçirilib.**

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirdi. İ.Həbibbəyli “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dördüdəbiri)” kitabının da akademiklərin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, eyni zamanda, tarix, beynəlxalq münasibətlər, konfliktologiya, qafqazşünaslıq istiqamətində yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. O, görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyevin bu kitabını zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza və geniş ölçüdə azərbaycanşünaslığa töhfə olan əsər kimi dəyərləndirib. AMEA-nın vitse-prezidenti monoqrafiyanın milli tarixçiliyimizdə və cəmiyyətsənəşməsi üçün bütün yeni baxışları əks etdirən orijinal bir araşdırma olaraq yeni tədqiqatlar silsiləsinin meydana çıxmasına etibarlı zəmin yaratdığını vurğulayıb.

Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslığı elmində ən mühüm nailiyyətlərdən biridir. “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr–XVIII əsrin ilk dördüdəbiri)” monoqrafiyası da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır.

Sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məruzə ilə çıxış edib. O bildirib ki, kitab Qafqazda ermənilər tərəfindən yaradılmış münasibətlərin tarixi köklərini və gerçək mahiyyətini dərk etmək üçün ciddi faktlar verir. Maraqlı məsələlərdən biri ermənilərin tarix-böyü müxtəlif dövlətlərə qarşı həyata keçirdikləri xəyanət siyasətinin elə onların öz mənbələrinin və müəlliflərinin əsərlərindən götürülən faktlarla sübuta yetirilməsidir.

Qeyd edilib ki, kitab Qərb dövlətlərinin, habelə çar Rusiyanın əlində Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevirilmiş Qriqorian kilsəsinin keşfiyyət və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı

ışıqlandırılmasında mühüm vasitədir.

Akademik Ramiz Mehdiyevin bu günə qədər Səfəvilərin tarixinə dair önəmli tədqiqatlar apardığını, kitab, monoqrafiya və məqalələr çap etdirdiyini deyən M.Qasımlı yeni nəşrin digər tərəflərindən fərqləndiyini, burada tarixi faktlarla ermənilərin Səfəvilərə qarşı casusluq etməsinin sübuta yetirildiyini söyləyib. “Əsərdə Qriqorian kilsəsinin mahiyyəti açıqlar, eyni zamanda, erməni tacirlərinin casusluq fəaliyyəti göstərilir. Biri ideoloji əsas, o biri maddi əsas kimi verilir. Əsərdən çıxan nəticə budur ki, biz tarixçilər erməni psixologiyasını dərinlən öyrənməliyik”, – deyər M.Qasımlı bildirib.

AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Şahin Fazıl Fərzəlibəyli müstəqillik illərində Azərbaycan tarix elminin inkişafında akademik Ramiz Mehdiyevin rolundan danışdı. O, akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən tarixçi kimi xarakterizə edib. Akademik bu əsərinin Azərbaycan tarix elmində Qriqorian kilsəsinin XVII əsr–XVIII əsrin birinci rübündə Səfəvi dövlətinə qarşı keşfiyyət və siyasi-ideoloji fəaliyyətinin ilk dəfə ətraflı araşdırılması və işıqlandırılması faktı kimi olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Qafqazşünaslıq İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Ramiyə Dadaşova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, tarix elmləri doktoru Azad Rzayev kitabın elmi məziyyətləri haqqında danışdılar. Qeyd olunub ki, nəşirdən keçən qısa müddət ərzində növbəti respublikamızda, eləcə də onun höudlarından kənarda elm adamlarının böyük marağına səbəb olmuş bu kitab Səfəvilər dövlətinə qarşı casusluq, şantaj və separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin keşfiyyət və siyasi-ideoloji fəaliyyətinin dərk edilməsi və ətraflı işıqlandırılması üçün ilk uğurlu addımdır. Əsər əzəli Azərbaycan torpaqlarının bir neçə əsr davam edən işğalında Eçmişlərin roluna, ermənilərin ərazi iddialarının mənbələrinə tamamilə yeni baxışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” (XVII əsr–XVIII əsrin ilk dördüdəbiri) kitabı “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkədə hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar yanvarın 17-də və 18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-

tərbiyə prosesinin dayandırılması barədə Sərəncam imzalayıb. Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.

Fransanın sabiq Prezidenti Azərbaycan–Fransız Universitetində olub



□ **Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ölkəmizə səfəri çərçivəsində yanvarın 16-da Azərbaycan–Fransız Universitetində (UFAZ) olub.**

AZƏRTAC xəbər verir ki, Nikola Sarkozi əvvəlcə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan–Fransız Universitetində nümayiş etdirilən sərgiyə baxıb. Sərgidə Azərbaycan tələbələrinin yay məktəbi zamanı Strasburqda çəkdiyi fotolar, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri nümayiş olunur.

Nikola Sarkozi universitetin tələbələri ilə söhbət edib, bu ali təhsil ocağında fəaliyyət göstərən laboratoriyalarla tanış olub.

Fransanın sabiq Prezidenti tələbələr qarşısındakı çıxışına “Sizin çox güclü və önəmli ölkəniz var” sözləri ilə başlayıb. N.Sarkozi vurğulayıb ki, Xəzər dənizinin sahilində yerləşməsi mükəmməl ölkə olan Azərbaycana daha böyük üstünlüklər gətirir. O qeyd edib ki, Azərbaycanın gələcəyi sayılan gənclər daim öz üzərlərində işləməlidirlər. Sonda sabiq Prezident Nikola Sarkozi universitetin xatirə kitabına ürk sözlərini yazıb.

Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

□ **Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun Şamaxı, İsmayılı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarının sakinləri ilə yanvarın 18-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.**

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul yanvarın 25-də saat 10:00-da Şamaxı Rayon

Prokurorluğunun inzibati binasında keçiriləcək.

Lavrov: Bakının Dağlıq Qarabağ münasibətlərinin həllinin tapılmasına hazır olması barədə bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edirik

□ **Dağlıq Qarabağ münasibətləri Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin təmsilində beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.**



Trendin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

S.Lavrov bildirib: “Ötən il Ermənistanla rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlaşdırılması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin

həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədr qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək

münasibətlərin nizamlaşdırılmasına kömək göstərə biləcəyik. Fikirlişirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək”.

Lavrov: Rusiya, Azərbaycan və İran yeni üçtərəfli sammit hazırlayır

□ **Rusiya Azərbaycan və İranla yeni üçtərəfli sammitin hazırlanması ilə məşğuldur. Trendin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.**



S.Lavrov Rusiya–İran–Azərbaycan sammitinin baş tutacağına əmin olduğunu bəyan edib.

Azərbaycanın da iştirakı ilə digər mümkün formatlara gəlincə, nazir vurğulayıb ki, bu barədə hələ danışıqlar aparılmayıb. S.Lavrov bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər kifayət qədər dayanıqlıdır və irəliləyir: “Bizim iqtisadi qurumlarımız da sıx əməkdaşlıq edirlər. Ötən il prezidentlər Vladimir Putin və İlham Əliyevin himayəsi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirildi. Bir çox rəsmi tədbirlər keçirilib, həmçinin Rusiyada çox populyar olan “Jara” festivalı kimi tədbirlər bizi bağlayır”.

Nazir münasibətlərin yaxşılaşması baxımından ötən ili olduqca müsbət qiymətləndirib.

“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib

□ **İyulun 20-28-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı görülmüş işlərə nəzər salmaq və gələcək addımları müzakirə etmək məqsədilə Koordinasiya Komissiyasının texniki görüşü keçirilib.**

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə gənclər və idman naziri, “Bakı-2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov, Avropa Olimpiya Komitəsi Koordinasiya Komissiyasının sədri Corce Vişaqi və digər nümayəndələr iştirak ediblər.

İki gündür Bakıda səfərdə olan qonaqlar Azərbaycan hökumətinin Avropa Gənclər Olimpiya Festivalına hazırlıq istiqamətində gördüyü işlərin yüksək səviyyədə olduğunu bildirib, gələcək addımlarla bağlı fikir mübadiləsi aparılıb. Bakıda olduqları müddətdə qonaqlar Azərbaycan Milli

İdman Tibb və Reabilitasiya İnstitutunda, Azərbaycan Milli Antidoping Agentliyində və yarışların keçiriləcəyi bir sıra idman arenalarında olublar.

Görüşdə akkreditasiya prosesi, yarış cədvəlinə uyğun olaraq idmançıların arenalara vaxtında aparılıb-gətirilməsi, nəqliyyat, təhlükəsizlik, doping yoxlamaları, yarışa dair digər mühüm mövzular müzakirə edilib.

Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimi iyulun 21-də keçiriləcək. Bu gündə 49 ölkə yarışda iştirakını təsdiqləyib. Ümumilikdə Avropanın 50 ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq



üçün ölkəmizə təşrif buyuracaq. On iki arenada idmanın on növü üzrə (bədi gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük,

tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır

□ **İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır. Bunu Trendə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.**

Ekspertin sözlərinə görə, o idarəçilik strukturları uzunömürlü və dinamik olur ki, kənardan tövsiyə, təkan və ya təzyiq gözləmədən islahatların zəruriliyini vaxtında görür və uyğun addımlar atır: “Prezident İlham Əliyevin struktur islahatları ilə bağlı yeni fərmanlarını bu kontekstdə dəyərləndirmək lazımdır. Dövlət başçısı yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bəyan etdi ki, idarəçilik strukturlarında köhnəmiş olduğu üçün islahatlar aparmaq zərurəti var. Ardınca isə idarəçilik strukturunun ilk islahat sənədi rəsmən elan edildi. Bu o deməkdir ki, cənab Prezident dövlət idarəçilik sisteminin gündəlik iş rejimi üzərində ardıcıl müşahidə və təhlillər aparır, gərəkli müdaxilələr edərək vaxtında prinsiplərar qərarlar qəbul edir. Prezident İlham Əliyev Azərbaycandakı sistemin öz-özünü



təkmilləşdirmək qabiliyyətinə malik olduğunu növbəti dəfə göstərdi. Ləğv olunan, hüquqi statusu dəyişdirilən və yeni yaradılan qurumlar idarəçiliyin səmərəliliyini artırmaq və nisbətən az resurslar əsasında daha böyük nəticələr əldə etmək məqsədi daşıyır. Daha dəqiq desək, məqsəd illərdən bəri davam edən sosial-iqtisadi inkişaf

proseslərinin ortaya çıxardığı idarəçilik boşluqlarını daha optimal variantlarla doldurmaqdır. Beləliklə, Prezidentin həyata keçirməyə başladığı struktur islahatlarının ilk dəyərli özəlliyi sistemin özünü təkmilləşdirmək qabiliyyətində olmasını nümayiş etdirməsidir”.

Baş redaktor deyib ki, başlanmış islahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəetmə strukturunun indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır: “Prezident indiki islahatla onu da nümayiş etdirir ki, Azərbaycanda idarəçilik strukturu ilə sosial-iqtisadi inkişaf təmayülü bir-birini tamamlayır, bir-birinə təkan verir və bir-birinin çatışmayan, zəif nöqtələrini üzə çıxara bilir. Məhz bu xüsusiyyət Azərbaycanda idarəçilik strukturunun uzunömürlüyünü təmin edən çox möhkəm şərtlərdən biridir. Struktur islahatları ilə bağlı qərar əsaslı elmi-nəzəri və praktiki təhlillərin yekunu olaraq meydana çıxıb”.

A.Quliyev əlavə edib ki, başlanmış struktur islahatlarının xüsusiyyətlərindən biri də ölkədə biznes mühitini daha da yaxşılaşdır-

maq, mövcud strukturların fəaliyyətini əsasən sağlam rəqəbatlı bazarın tələblərinə uyğunlaşdırmaq, strukturların fəaliyyətinə kənar, lüzumsuz müdaxilələri sıfıra endirmək və nəticədə inkişaf proseslərinin bazar və dövlət tənzimlənməsi arasında ən optimal balans nöqtəsini tapmaqdır: “Daha vacib məqamlardan biri kimi onu da deyək ki, islahatlar mütləq olaraq ölkənin qeyri-neft sektorunda başlanmış inkişaf meyillərini daha da gücləndirməyi hədəfləyib. Cənab Prezident idarəçilik islahatlarının davamlı prosesi çevrildiyini praktik olaraq göstərdi. Məlumdur ki, 2018-ci ildə ölkəmizin iqtisadi və sosial sektorunda bir sıra dərin və əhatəli islahatlar aparılıb. Bu islahatların həqiqətən çox ümidverici olduğunu beynəlxalq maliyyə qurumları da inamla bəyan etdilər. Prezidentin struktur-idarəetmə islahatları həm də ötenlikli sosial-iqtisadi islahatların bu il daha böyük nəticələr verməsinə yeni imkanlar açmaq baxımından əhəmiyyətlidir. İndi heç bir şübhə yoxdur ki, 2018-ci ildəki islahatlar həqiqətən bu il daha böyük nəticələr verəcək”.

□ *Hər bir xalqın tarixində elə hadisələr olur ki, onun tək-cə həyat salnaməsində deyil, həm də ruhunda, qan yaddaşında iz qoyur. Ölkəmizin müasir tarixində belə hadisələrdən biri 20 Yanvar faciəsidir. 1990-cı ilin 20 yanvar gecəsi sovet ordusunun Bakıda törətdiyi qırğın, öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi millətimizi varlığını dərinliklərinə qədər sarsıtdı. Təbii ki, bu faciəvi duyğular xalq ruhunun ifadəsi olan ədəbiyyatı, poeziyanı biganə qoya bilməzdi. İndi, üstündən illər keçəndən sonra biz o hadisələri xalqımızın qəhrəmanlıq tarixinin bir səhifəsi kimi xatırlayır, şəhidləri azadlıq mübarizəmizin yalnız qurbanları kimi deyil, həm də qəhrəmanları kimi yad edirik.*

Qanlı Yanvar günlərində isə hələ millətin yarasından qan sızırdı, insanların gözü də, ürəyi də qan ağlayırdı. Belə bir vaxt içində yaranan poeziya nümunələri də, təbii ki, matəm notları üzərində köklənir, ağı, mersiye məzmunu daşıyırdı. Faciənin bədii ifadə formasını tapmaq üçün şeir sənətinə bütün məqamlarda yerinə düşən, rəmzi mənə daşıyan mükəmməl poetik obraz lazım idi. Belə bir simvolik obrazı isə həyat özü təqdim etdi...

Yanvarın 20-də şəhər açılar-açılmaz şəhərə çıxan insanlar Bakının şəhid qanı tökülmüş bütün yerlərini – küçə və meydanları qan rəngli qırmızı qərənfillərə bürünmüş gördülər. Və hüzn ovqatı başa çatana qədər 40 gün belə davam etdi. Qan tökülmüş yerlərlə yanaşı, paytaxtın giriş yolları, Azadlıq meydanı, dəfn prosesinin keçdiyi küçələr, Şəhidlər xiyabanı, metro stansiyaları, hava limanının qarşısı bütün bu müddət ərzində qırmızı qərənfil örtüyü altında qaldı. Həmin günlərdə hamının dilinin əzbəri olan M.Aslanın "Ağla, qərənfil, ağla" şeiri ilə Yanvar faciəsinin çiçək simvolu həm də poetik simvola çevrildi.

**Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!**

**Hər şəhədə bir düzüm,
Abşeron – qan dənizim.
Sən mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!**

**Xeyrə Şər üstün gəldi,
İniltili ün gəldi...
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!**

O vaxtacan qırmızı qərənfil məhəbbət çiçəyi sayılırdı. Dövrün ən yaxşı sevgi şeirlərini yazan N.Kəsəmənli qərənfilin rəmzi "statusu-nu" –

**İndi sevenlər üçün
Beş qərənfil dəbdədir. –**

misraları ilə ifadə etmişdi.

Yanvar faciəsindən sonra qərənfilin başına gələn qəziyyəni isə Əjdər Ol poetik deyimlə belə mənalandırıb:

**Qanlı Yanvar, can bacı,
göürsənmi neylədi?
Bakı qərənfilini yas çiçəyi eylədi.**

Doğrudan da, əvvəllər şadlıq məclislərinin bəzəyi olan qərənfil o məşum gündən sonra yalnız qara haşiyəli şəkillərin qarşısına, məzar daşlarının üzərinə düzmək üçün alınır.

O illərə qədər SSRİ-nin bütün böyük şəhərlərini çox dəbdə olan qərənfil çiçəyi ilə Abşeron istixanaları təchiz edirdi. Qərənfilin birinin əziz xatirəsi qarşısında illərdən bəri öyrəklərimizdə gəzirdiyimiz vətəndaşlıq qururu və qan yaddaşımızı əslir belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-Taala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı tükenməz, əbədidir.

Həmin gün və sonrakı illərdə – 20 Yanvar faciəsinin ildönümü münasibətilə yaranmış poeziya nümunələrində qərənfil obrazı aparıcı motiv olaraq qalır. Qəbil "Mersiye" şeirində yazır:

azadlıq əzmini itirmədi, əksinə, haqq səsinə daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. O, qanlı cinayətin təşkilatçıların qəzəblə ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Bakıda isə dini lider – şeyxülislam keçmiş SSRİ prezidenti Mıxail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu açıq məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin məqələri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Bir milyondan çox insan təqiblərdən, hətta ölüməndən belə qorxmayaaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş

**Yanmadım ömrümdən keçən illərə,
Baxıb məzarımda solan güllərə,
Söykəyib üzümü qərənfillərə,
Dəli bir ağlamaq keçir könlümdən.**

İ.Qaçayoğlu dağı-daşı ağladan faciənin fonunda qərənfil poetik obraz olaraq göz yaşının simvolu mənasında rəmzləşdirirək yazır:



**Tutulub vahimədən nitq bu gün,
dil bu şəhər,
Bəzəyib Abşeronu qanlı
qərənfil bu şəhər,
Bakı fəryad eləyir, gözənd axır
sel bu şəhər,
Gəmilər nalə çəkir, ərsə çıxır
zil bu şəhər.
Gecəni atəş ilə qırmızı qan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.**

Z.Yaqub şəhidlərin torpağa tökülmüş al qanı ilə qanlı torpağa düzülmüş al qərənfillərin paralel, fəqət kontrastlı duyğular oyatdığını bədii təzad vasitəsilə belə ifadə edir:

**Həyatımda ilk dəfə
bu qəder qan göürdüm,
Qızıl qana bələnmiş
sökülən dan göürdüm,
Qan içində çalxanan
Azərbaycan göürdüm
Yerdən, göydən, dənizdən
axırdı şəhid qanı!**

Bir neçə il sonra Qarabağ döyüşlərində şəhid olaraq ölümdən sonra Milli Qəhrəman adına layiq görülmək A.Mustafayev həmin günlərdə Şəhidlər xiyabanında keçirdiyi hissləri belə ifadə edirdi:

**Torpağa haqqı var axan qanın da,
Bir nərin qolları düşüb yanında,
Müqəddəs Şəhidlər xiyabanında,
Dəli bir ağlamaq keçir könlümdən.**

**Mən səni şad yerə necə aparım,
Sən ey gözələrimin yaşı qərənfil.
Daşdan səs çıxmırdı milyon il idi,
Sən necə ağlatdın daşı, qərənfil?**

M.İsmayıl qırmızı qərənfil çiçəyi ilə rəmzləşdirilən şəhid qanının yerdə qalmayacağına, qisas gününün gəlib çıxacağına inamını poetik tərzdə bu sayaq dilə gətirir:

**Qara gələn ildi bu qan,
Axdı, ya kəsildi bu qan?
Açan qərənfildi bu qan –
Bu qan yerdə qalan deyil!**

**Yoxsa, bu sönmə od-ocaq
Kim söndürüb, unudacaq?
Hələ çoxunu tutacaq –
Bu qan yerdə qalan deyil!**

**Ey axan qanın yiyəsi,
Canımda canın yiyəsi,
Çıxacaq qanun yiyəsi,
Bu qan yerdə qalan deyil!**

İllər keçdikcə Qanlı Yanvarla bağlı matəm duyğularını tədricən qürur hissi əvəz etməyə başladı. Bu, Şəhidlər xiyabanında keçirilən mərasimlərin xarakterində də özünü göstərirdi. Poeziyada isə bu mənadə dönüş nöqtəsi olaraq M.Arazın "Ağlama" şeirini göstərmək olar.

**Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyeni dərd üzür.
Ağlayanı tez də tapır dərd-hüzür,
Bəlkə Tanrı belə yazıb, ağlama.
Səsini boğ, millət qızı, ağlama.**

**Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, oğul deyib ağlama.
Ağlamağın yeri deyil, ağlama.**

Şəhidlik mövzusu ədəbiyyatımızda yeni hadisə deyildi. Klassik poeziyamızda bu mövzu ən çox Kərbəla müsibəti ilə bağlı işlədilmiş, onlarca mersiye yazılmışdır. Böyük Füzulinin ən irihəcmli əsəri olan "Həqiqət-üs süəda" da bu mövzudadır.

Ümumiyyətlə, şəriət qaydalarına görə, şəhid adına, ilk növbədə, din yolunda qurban gedənlər layiq görülür. Azərbaycan ədəbi

düşüncəsində isə ən qədim qaynaqlarından üzü bəri el-oba, Vətən yolunda, azadlıq, haqq-ədalət uğrunda canlarından keçənləri də şəhid saymaq ənənəsi var. Hələ 1300 il əvvəl ulu kitabımız "Dədə Qorqud"da Qaraca Çoban elin sərvətini yağlılardan qoruyarkən həlak olmuş qardaşlarını "şəhid" adlandırır. M.Ə.Sabir Vətənin istiqlalı yolunda canlarından keçmiş Səttarxan əsgərlərini "şəhida" deyə vəsf edir.

Həqq mədətəkar oldu

**Azərbaycan ətrəkına,
Ali-Qacarın protest etdilər Zöhhakına.
Ol şəhidanın səlam olsun rəvəni-pakına
Kim, tökülmüş qanları**

**Təbrizü Tehran xakına,
Onların cənnət deyildir
mənzili, aya nədir?!
Aferinim himməti-valayı-Səttarxanədir!**

Sovet dövründə yazılmış şeirlərdə R.Rza Babəki, Ə.Kərim Nəsimini, S.Rüstəmxanlı Cavad xanı "şəhid" adlandırırlar. 20 Yanvar hadisələrindən və Qarabağ döyüşlərindən sonra çağdaş ədəbiyyatımızda daha da aktuallaşan şəhidlik mövzusunda bir sıra dəyərli poeziya nümunələri yaranırdı. Bu sırada Xalq şairi B.Vahabzadənin qələmindən çıxmış əsərlərin xüsusi dəyəri vardır.

Qanlı Yanvarın ertəsi günü hətta ölümdən belə çəkinmədən adam arasında rus generalının üzünə tüpürmüş Bəxtiyar müəllim elə həmin gün yazdığı şeirdə şəhidliyin həm ictimai-fəlsəfi, həm də mənəvi-insani mənasını ifadə edə bilmişdir.

**Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dıkdı Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdı Şəhidlər...
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,**

**O gecə dağıdıb sökdü Şəhidlər...
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdı Şəhidlər.**

B.Vahabzadənin bir neçə ay sonra qələmə aldığı "Şəhidlər" poeması isə, heç şübhəsiz, müasir ədəbiyyatımızın bu mövzuda yaradılmış ən dəyərli nümunəsidir. Poemada müəllif 20 Yanvar hadisələrini, faciənin səbəblərini, şəhidlərin fədakarlığını, mərkəzin məkrli siyasətini, qatillərin qaniçənliyini bütün vacib detalları ilə açıb göstərməyə müvəffəq olmuşdur. Yüksək vətənpərvərlik pafosu ilə yazılmış bu əsərdə şair 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, əsarətdən xilas olmaq uğrunda mübarizə aktı kimi qiymətləndirir.

**Özgənin əlindədir xeyirimiz, şərimiz,
Sərvətimiz daşındı, hey soyuldu dərimiz.
Gözümüz üfüqdədir, açılıır şəhərimiz,
Bizə düşən səmada
gün tutulmuş, ay Allah!**

**İllərlə məhkumluğun keşiyində dayandıq,
Özümüzə biz bunu, yoxsa, şərfəmi sandıq?
Xoşbəxt olduğumuza inandıq, çox inandıq,
Düz yalana, haqq zora,
deme, qulmuş, ay Allah!**

**Gözümüzə qalsa da muradımız, kamımız,
Görünənə deyil, yox, bir nəfər tək hamımız
Deyilənə inandıq... Bizim bu inamımız,
Deme, qul olmamıza
kəsə yolmuş, ay Allah!**

B.Vahabzadə şəhidlərin qəhrəmanlığını ilk növbədə Vətən məhəbbətindən doğan bir əməl kimi mənalandıraraq belə qənaətə gəlir ki, qurban verməyə qadir olmayan millət azadlıq qazana bilməz.

**Gəldi ürəkdəki arzular dila,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə,
Ölüm əsağıdır Vətən eşqindən.**

**Azadlıq verilmir, alınır, dayan!
Onun elçisidir, ölüm, qan-qada.
Ölüme, cəfaya hazır olmayan,
Millət hazır deyil azadlığa da.**

Hər gecənin bir səhəri var, – deyirlər. O qara gecənin də sonunda şəhər açıldı. Təkcə o mənada yox ki, axşam batan Günəş ertəsi gün yenidən doğdu, həm də o mənada ki, həlak olan Vətən oğullarının yerinə yeni Vətən balaları doğuldu. Onlar millətimizin vüqarını sınmağa, ümidini sönməyə qoymadılar. Poemanın sonunda şair də ağırlı mətləblərdən uzaqlaşaraq sözünü nikbin notlarla tamamlayır:

**...İyirmi yarıvarda doğum evləri
Ölümdən, qırğından xəbərsiz idi.
O gün Bakımızda gecədən bəri,
Ölüm ilə həyat üzbəüz idi.**

**Güllə səslərini çağa səsləri,
Batırdı o gecə, şükür Allaha!
Doldu şəhidlərin boşalan yeri,
Naşükür olmayaq, vallah, bir daha!**

Axıdılan qanların, söndürülən ocaqların qisası yerdə qalmadı. Şəhidlərin uğrunda qurban getdikləri böyük amal yerinə yetdi – millətimiz azadlığa, dövlətimiz istiqlala qovuşdu. Solan qərənfillərin yerinə yeni tər çiçəklər cücərdi...

**İlham ABBASOV,
"Xalq qəzeti"**

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb

□ **Qafqaz Müsəlmanları İdarəsi (QMI) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a QMI-nin mətbuat xidmətindən məlumat verilib.**

Bəyanatda deyilir: "Azərbaycan xalqına qarşı dəhşətli cinayət – tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsindəyik. Şəhidlərimizin əziz xatirəsi qarşısında illərdən bəri öyrəklərimizdə gəzirdiyimiz vətəndaşlıq qururu və qan yaddaşımızı əslir belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin bərpası uğrunda qurban getmiş, Allah-Taala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı tükenməz, əbədidir.

Qan yaddaşımızda əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. 20 Yanvar bizi müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağaədək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi,

şəhidləri müqəddəs Vətən torpağına tapşırı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk olundu.

O zaman ki, ölkə rəhbərlərinin ictimai-siyasi vəziyyəti düzgün dəyərləndirə bilməməsi, sənətsizliyi səbəbindən lazımi qiymətini almamış 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan parlamentində verildi. Qafqaz Müsəlmanları İdarəsi, öz növbəsində, qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insanlığa qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Bu məqsədlə Qafqaz Müsəlmanları İdarəsi dünya parlamentlərinə, dini liderlərə və dövlət başçalarına xüsusi müraciət ünvanladı və bu müraciət beynəlxalq aləmdə böyük rezonans doğurdu.

Azərbaycan xalqının tam mənəvi haqqı var ki, qatilləri – Bakıda baş verən qırğın fərmanına şəxsən qol

çəkmiş M.Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. İnsanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror – 20 Yanvar cinayətinin törədilməsində sovet ordusunun tərkibində Bakıya yeridilmiş erməni cəladlarının amansızlığı xüsusiən qeyd olunmalıdır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verdiklərindən Xocalı soyqırımı kimi qətlamlar baş verir.

Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı var. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərəzi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var. Şəhidlərin ruhuna ən böyük təhə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz, din xadimləri, münaqişənin dinc danışıqlar, ədalətli sülh yolu ilə həlli üçün dualar edirik. Bununla yanaşı, Qarabağda Cocuq



Mərcanlı, Lələtəpə, Naxçıvanda Günnüt qələbələrimiz bizi əmin edir ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvı arzularına yetişmək qüdrətindədir. Doğma torpaqlarımız işğaldan azad olunduqdan sonra Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz uğrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznə başsağlığı verir. Şəhidlik imanının, vətənpərvərliyin,

əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir, çünki şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxırlar.

Dini mərkəz olaraq 20 Yanvar günü bütün məscidlərdə və dini mərasimlərdə bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini Quran ayələri, dualarla yad etməyi vacib sayırıq. Uca Allahın "Quranı-Kərim"ə ölməz, cənnətməkan buyurduğu şəhidlərimizin ruhları şad olsun! Allah-Taala şəhidlərimizə rəhmət eləsin!".

□ Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun Trendə müsahibəsi

– Əflatun müəllim, 2018-ci il Mətbuat Şurasının fəaliyyəti baxımından hansı məqamlarla yadda qalan oldu?

– 2018-ci ildə Mətbuat Şurasının fəaliyyətdə başlamasının 15 ili tamam oldu. Ötən 15 il, ümumilikdə, media ictimaiyyəti üçün uğurlu olub. Şura mətbuatın özünütənzimləməsinə həyata keçirir. Konkret funksiya və vəzifələri var. Lakin fikrimcə, əsas məqam qurumun cəmiyyətə, bir növ, media mesajı verə bilməsində və cəmiyyətin ona adekvat reaksiyasındadır. Reaksiya isə var. Çünki şuraya etimad və inam yaranıb.

Mətbuat Şurasının mövcudluğu o deməkdir ki, cəmiyyətin hərəkətverici qüvvəsi olan jurnalistika özünü təkmilləşdirmək, inkişaf etmək, nöqsan və çatışmazlıqlarını aradan qaldırmaq üçün təşkilatlana bilir. Əslində, bu, model və nümunədir. Bəzən vurğulayırlar ki, nə üçün başqa peşə sahiblərinin problemlərini, çatışmazlıqlarını göstərmək, ictimailəşdirən qurum yoxdur? Belə söyləyənlər müəyyən mənada haqlıdır. Ancaq gəlin, nəzərə alaq ki, media fəaliyyəti ictimai əhəmiyyət daşıyır. Jurnalist etməyi geniş diapazona malikdir. Hər hansı şəxs müəyyən sahədə üzlaşdığı çətinliyi mediada işıqlandırır, jurnalistikanın ədalətinə sığınır. Bu, o deməkdir ki, medianın ədalət anlayışı güclü olmalıdır və media peşəkar olduqda güclüdür. Mətbuat Şurasının ötən 15 ildəki fəaliyyəti həm peşəkar jurnalistikanın güclənməsinə, həm peşəkarlığın yeni forma və standartlarına təbii olaraq, həm də peşəkarlığa yad halların aradan qaldırılmasına, cəmiyyətin maraq və mənafeələrinin təmin olunmasına yönəlməli ictimai çağırışdır. Bu çağırış cəmiyyətdə əks-səda doğurubsa, ona dəstək varsa, demək ki, uğur da var.

“İnternet media cəmiyyətin əsas informasiya mənbəyinə çevrilib”

Ötən il Azərbaycan mediasının və Mətbuat Şurasının həyatında daha bir mühüm hadisə ölkə jurnalistlərinin VII qurultayının təşkilı idi. Bildiyiniz kimi, qurultay martın 10-da keçirildi. Ali Məclisdə şuranın nizamnaməsinə dəyişiklik edildi, qurumun İdarə Heyətinin tərkibi genişləndirildi, yeni tərkib seçildi, problemlər diqqətə çatdırıldı, qarşıdakı 4 il müddətində on-

ların həlli istiqamətində görüləcək işlər ətrafında müzakirələr aparıldı. Hesab edirəm ki, jurnalistlərin qurultayı yalnız Mətbuat Şurası və media ictimaiyyəti üçün önəm daşımadı, ümumilikdə, ölkənin həyatında əlamətdar hadisəyə çevrildi.

Mətbuat Şurası 2018-ci ildə də özünün ənənəvi fəaliyyət istiqamətlərinə sadiq qaldı. Bura başlıca olaraq şuraya daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin qəbulu daxildir.

2018-ci ildə Azərbaycan Mətbuat Şurasına 480 şikayət məktubu daxil olub. Bununla bağlı şuranın illik hesabatında konkret rəqəmlər açıqlanacaq. Ona görə də yalnız bezi məqamları qeyd etmək kifayətlənəcəyəm. Mətbuat Şurasının fəaliyyətdə olduğu ilk illərdə, daha doğrusu, ilk onillikdə şikayətlərin artım dinamikasına ölkənin ictimai-siyasi həyatında baş verən hansısa hadisə, yaxud hadisələr təsir göstəriridse, artıq bu meyl müşahidə edilmir. Belə vəziyyəti iki cəhətdən dəyərləndirmək mümkündür. Əlbəttə, mediada siyasətləşmə, demək olar, yoxdur. Digər tərəfdən, sosial şəbəkələrin, xüsusən də “Facebook” un rolunu vurğulamaq lazımdır. Hazırda siyasi konfrontasiyalar məhz bu müstəvidə özünü göstərməkdədir.

İnternet media orqanlarının artan çəkisini qeyd etməliyəm. Mətbuat Şurasına daxil olan şikayətlərin ekser hissəsi onlardandır. Bu cəhət düşünməyə vadar edir. Biz vaxtilə qəzetlərin peşə prinsiplərinə zidd fəaliyyətlərinin aradan qaldırılması üçün çalışırıqsa və müəyyən uğurlar əldə etmişdikse, internet media orqanlarının total artımı şəraitində əldə etdiyimiz uğurları bəzən sıradan çıxardığımız da şahidi oluruq. Deməli, sahəyə daha sistemli yanaşmalıyıq.

“Medianın linç etməsi insanların ədalət ruhunu sarsıdır, hüquqi münasibətlər sistemine zərbə vurur”

– 2018-ci ili mediamızın inkişafı baxımından necə qiymətləndirirsiniz? Hansı cəhəti fərqləndirmək mümkündür?

– Mediamız kifayət qədər təsir gücünə malikdir. 2018-ci ildə bu təsir daha da artır. Prinsipcə, bu vacibdir. Media ölkədəki söz və ifadə azadlığının tribunası kimi

çıxış etməlidir. Onun missiyası ədalətli olmalıdır.

Ayrı-ayrı məqamları təhlil edəndə görürsən ki, jurnalistika ümumən hadisə və proseslərə ədalətli yanaşır. Yeni belə deyim, haqqında neqativ məlumat yayılan hansısa məmurun, yaxud vəzifəli şəxsin şiddətlə qınanması lazımdır. Amma media linç yox, tənqid etməlidir. Tənqid konkret fakta əsaslanmalı, yaradıcılıq məhsulu olaraq ortaya çıxmalıdır. Medianın

dəyişiklik edilir, dərhal reaksiya verilir ki, bu, söz və ifadə azadlığını məhdudlaşdırmaq tədbiridir. Məsələni dünyanın ictimai rəyinə məhz bu cür çatdırmaq istəyən müəyyən qüvvələr və onların Azərbaycandakı tərəfdarları var. Belə hay-küy salmaqdan- sa, danışqlar, müzakirələr aparmaq, vəziyyəti öyrənmək lazımdır. İndiyədək nə qazanmışıqsa, inkarçılıq yolu ilə əldə etməmişik. Kimlərsə informasiya

ziddiyyətlər aradan qaldırılmalıdır, bir sözlə, konkret iş görülməlidir. Hansısa qüvvələrin təsiri ilə ənənəvi inkarçılıq yolu tutanlar müzakirədən, normal diskussiyadan yayınır. Bəli, bilirik, mediamız problemsiz deyil. Onu da bilir ki, medianın cəmiyyətdəki rolunu düzgün qavramayan vəzifə sahibləri var. Övvəllər belələrinin sayı daha çox idi. Ancaq görürük ki, dövr, idarəçiliyə münasibət dəyişir. Baxın, bu gün vətəndaş

kimlərdənsə güc alırdılar, yaxud güc aldılarını düşündürdülər. İndi daha iddialıdırlar – öz ələmlərində bütövlükdə media sistemini dəyişmək üçün cəsarətləniblər. Təəssüf ki, həmin şəxslər bunu başa düşməməzlikdən emirlər. Kifayət qədər məlumatlıdır, hər şeyi yaxşı anlaşırlar. Məqsədləri də aydındır – anarxiya yaratmaq, medianın gücündən faydalanmaqla dövlətlə vətəndaşı üz-üzə qoymaq.

tənzimləmək, KİV məkanındakı sui-istifadələr və digər neqativ halların qarşısının alınması üçün effektiv hüquqi mexanizmləri tətbiq etmək. Amma dövlət ona da çalışır ki, proses medianın özünütənzimləməsi müstəvisindən kənara çıxmırsın. Buna görə də söz və ifadə azadlığının dərinləşməsi, bu sahədə cəmiyyətin maraq və mənafeələrindən irəli gələn mühtin formalaşması, kütləvi informasiya vasitələrinin beynəlxalq informasiya məkanına inteqrasiyasında səmərəliliyi artırmaq məqsədilə şuranın fəaliyyətinə kömək edə, zəruri təşkilati, texniki və maddi dəstək göstərə bilər. Nəzəri baxımdan yanaşsaq, mahiyyət budur.

Əslində, dünyanın bir çox qabaqcıl ölkələrindəki mətbuat şuralarının fəaliyyəti qanunla tənzimlənir, yaxud da onlar hansısa yolla dövlət tərəfindən dəstəklənirlər. Yeni bu, keçilmiş yol, mürciəti edilmis təcrübədir.

Mətbuat Şurası haqqında ilkin qanun layihəsi hazırlanıb və müvafiq qurumlara təqdim edilib. Hazırda layihənin ekspertizası və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində işlər aparılır. Hesab edirəm ki, bu işlər uğurla başa gətirildikdən sonra layihə parlamentin müvafiq komitəsinin müzakirəsinə təqdim oluna, plenar iclasın gündəliyinə daxil edilə bilər. İnanıram ki, 2019-cu ildə bu istiqamətdə konkret addımlar atılacaq.

– Əflatun müəllim, 2019-cu ildən media ilə bağlı gözləntilərinizi bilmək maraqlı olardı...

– Gözləntilərimiz müəyyən mənada arzularımızı özündə ehtiva edir. Əlbəttə, 2019-cu ilin jurnalistlərimiz üçün uğurlu keçməsinə arzulayıram. Hər bir sahə çətinidir, amma həmişə düşünmüşəm ki, jurnalistləri daha çətin işlə məşğuldurlar. Onların əməkleri müstəsna əməkdir.

Arzum budur ki, 2019-cu ildə jurnalistikamızda keyfiyyət dəyişiklikləri daha çox olsun. Daha peşəkar yaradıcılıq məhsullarına görə sevinək, qürur hissi keçirək. Əlbəttə, mediamız Qafqazda qabaqcıl mövqeyə sahibdir. Dünyanın ölkəimizlə, ümumən, regionla bağlı başlıca informasiya qaynağı Azərbaycan mediasıdır. Amma biz bu statusu daha dolğun şəkildə görmək istəyirik. İstəyirik ki, mediamız dünya media məkanına inteqrasiyaya etsin. Azərbaycan həqiqətlərinin müdafiəsi üçün monolit mövqə sərgiləməkdə daha ardıcıl olsun.

Əflatun AMAŞOV: Media mahiyyətə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır



müraciətlərini, eləcə də jurnalist sorğularını sosial şəbəkələr üzərindən cavablandıran memurlarımız az deyil.

– Bəzən mediamızla bağlı fərqli fikirlər də səslənir. 2018-ci ildə bu kimi fikirlərin ara-sıra dövrüyə olduğu gördük...

– Media çətin sahədir. Bu cəhət onun təbiətindən irəli gəlir. Mövcud istiqamətdə problemlər də kifayət qədərdir. Amma bu o demək deyil ki, həmin problemlər

onları həll etmək istəmədiyimiz üçün var. Media inkişaf etməsəydi, ictimai nəzarət olmasaydı, həyatımızdakı bir çox pozitiv yeniliklər baş verməyəcəkdi. Ancaq əldə edilənlərlə kifayətlənmək olmaz.

Onu da görürük ki, medianın inkişafı ilə bağlı hər hansı konkret baxış bucağı olmayanlar ictimai rəyi çəkdirməqlə, oturmuş media sistemine, bir növ, həqarət yağdırır, bu sahəyə cavabdeh şəxsləri, həmçinin Mətbuat Şurasını hədəfə alırlar. Bəlli siyasi dairələrin maraqlarından çıxış etdikləri hər kəsə çox yaxşı məlumdur. 2018-ci ildə belələri daha aktiv oldular (gülür). Vaxtilə onların aktivlikləri sırf Mətbuat Şurası müstəvisində gözə dəyirdi. Müəyyən qruplaşmalar yaradırdılar. Çalışırırlar ki, şuranı tutduğu yoldan döndərəcək dəyişikliklər ələsinlər, mərkəzdə dayansınlar və sair. O zaman da

orqanı yadır, bununla təbii ki, cəmiyyətlə təmasa keçir. Dövlət onların fəaliyyətinin mənfi tərəfini ola biləcəyi perspektivini nə üçün düşünməməlidir? Əlbəttə ki, düşünməlidir, tədbir görməlidir.

Ancaq media, ümumən, həssas sahədir. Jurnalist ictimaiyyəti olaraq bunu daha çox düşünməliyə. Dövlətimizin inkişafını istəyirikse, söz və ifadə azadlığının tam mahiyyətindən çıxış etməliyik, hər hansı spekulasiyalara yol verməməliyik. Bir ölkə iqtisadi cəhətdən nə qədər inkişaf edir-etsin, orada insan hüquq və azadlıqları qorunmursa, plüralist fikir yoxdursa, dünyanın baxış bucağı müsbət olmayacaq. Dövlətin mövcud istiqamətdəki tənzimləmələri şərtidir. Nəzərə alaq ki, qanunun aliiliyi prinsipinin cəmiyyətin sosial sifəti ilə üzlaşdırılması vacibdir. Buna görə də daim müzakirələr aparılmalıdır, kompromiss variantlar tapılmalıdır,

film ilk dəfə paytaxt ictimaiyyətinin nümayəndələrinə təqdim edilir. Sonra 30 dəqiqəlik sənədi film

Milli qəhrəmanlarımız

“Dəli bir ağlamaq keçir könlümdən”

Bu şah misra ilə rədlənən məşhur şeir 1990-cı ilin Qanlı yanvar günlərində dinc xalqımızın üstünə qoşuldu. O, günahsız soydaşlarımızı qətlə yetirmiş qırmızı imperiya rəhbərliyinə qarşı ümum-xalq ittihamının bədii ifadəsi kimi dillər təzərinə çevrilibmiş, yarıqlı könüllərə səsləli və ümid çiləmişdi:

Torpaqda haqqı var axan qanın da, Bir nərin qolları düşüb yanında, Müqəddəs Şəhidlər xiyabanında, Dəli bir ağlamaq keçir könlümdən.

O zaman bu “dəli bir ağlamaq”, əslində, milyonlarla ürəkdən qaynayıb-daşan, göz yaşlarından süzülüb, qəzəb və nifrət selinə çevrilən üsyan idi, günahsız həmvətənlərimizin intiqamına dəlisov bir çağırış idi. Həmin şeir müəllifi– tanınmış telejurnalist, qeyrətli soydaşımız Alı Mustafayevin özünün də Qarabağ münaqişəsinin ilk günlərindən ön cəbhədə olduğu Haqq davamızı da mübarizə andına çevrildi:

Mənəsi bir imiş toyun, yasin da, Bu qara zülmətin, ağ libasın da. Durub haqq evinin astanasında Dəli bir ağlamaq keçir könlümdən.

Lakin Alı Mustafayev dağlar qədər ağır hüznün göz yaşlarını silib mübarizəyə daha əzmli qoşuldu. O, 20 Yanvar şəhidlərinin mübarizəsinin davamında harada oldusa, düşmənin üstünə yeridi–Qarabağın oda qalan məntəqələrində də, Kremlin ali iclas salonlarının kluarlarında da, ekrandakı reportaj, müsahibə, şərh və gışıqlarında da. Düşmənlərin raketlə vurub saldığı vertolyotdan sağ çıxan cəsur telejurnalist sağalıb ayağa qalxandan sonra yenə odlu nöqtələrdən geri çəkilmədi. 1990-cı ilin 20 noyabrında isə azərbaycanlı qanına susamış erməni cəlladlarını növbətli vandallığının–Qaradağlı qurbanlarını sorasına yol alan hərbi vertalyot

Ağdərənin Qarakənd istiqamətində raketlə məhv edildi. Həlak olanlar arasında Azərbaycanın dövlət və hökumət rəhbərləri, yüksək çinli hərbiçilər və ekipaj üzvləri ilə yanaşı, belə səfərlərdə həmişə mikrofonu əlində, operatoru yanında olan qorxubilməz reportyor Alı Mustafayev də olmuşdu...

Bütün bunlar barədə Mədəniyyət Nazirliyinin sifarişli ilə “Salname” sənədli filmlər studiyasında çəkilmiş “Milli



qəhrəman Alı Mustafayev” filminin təqdimat mərasimində hüzn qarışıq bir böyüncə söhbət açıldı.

Yasamal rayonundakı Heydər Əliyev mərkəzində keçirilən məclisdə filmin rejissoru, istedadlı kinemotoqrafçı Kəmələ Musaqızı bildirdi ki, dövlətin dəstəyi ilə son illərdə 215 Milli qəhrəmandan 81-i haqqında sənədli film çəkilib. Ənənəyə uyğun olaraq, şəhid qəhrəmanlarımızın xatirəsinin geniş anıldığı 20 Yanvar Ümumxalq Hüzn Günü ərəfəsində onlar barəsində çəkilmiş sənədli filmlər heftəsi keçirilir. Vətənpərvər qüvvələrin və Yasamal rayonu ərazisində təhsil alan kursantların iştirak etdiyi bu mərasimdə isə Milli qəhrəman Alı Mustafayev barədə çəkilmiş

nümayiş etdirildi. Salondakılar mübariz jurnalist, istedadlı şair, qeyrətli vətəndaş Alı Mustafayevin kino obrazının yaradıldığı filmə böyük maraqla tamaşa etdilər. Bakı Dövlət Universiteti jurnalistika fakültəsində Alı Mustafayevin müəllimi

olmuş professor Nəsir Əhmədli, Milli qəhrəmanın tələbəlik və iş yoldaşı olmuş Əməkdar jurnalist Tahir Aydinoglu, Milli qəhrəman Asif Mehərrəmovun qardaşı, Qarabağ döyüşlərində iştirakçısı Ədalət Mehərrəmov ekran əsərində Alı Mustafayevin bitkin və təsiri obrazının yaradıldığını söylədilər, belə filmlərin yeni nəslin yurda sevgi və mübarizlik ruhunda

tərbiyəsində önəmini vurğuladılar. Milli qəhrəmanın bacısı Maral Mustafayeva qardaşının xatirəsinin əbədləşdirilməsinə layiqli töhfə olan sənədli filmin ərəşəyə gətirilməsinə görə dövlətimizin rəhbərliyinə və yaradıcı heyətə ailələri adından minnətdarlığını bildirdi.

Mərasimdə xalqımızın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda ümum-xalq mübarizəsi və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anıldı, onların ruhuna dualar səsləndi.

T.TURAN,
“Xalq qəzeti”

Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında 20 YANVAR şəhidlərinə həsr olunmuş sərgi

□ **Mingəçevir Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Yanvarın 16-da açılan sərgidə Mingəçevir məktəblilərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş etdirilir. Müxtəlif səpgilərdə işlənmiş rəsm əsərləri mahiyyətə bir mənə daşıyırdı. 20 Yanvar hadisələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ən qəddar cinayət hadisəsidir. Xalqın birliyi, əzmkarlığı, qəhrəmanlığı, mərdliyi məkrli düşməne layiqli cavabdır. Topla, tankla, öldürücü silahlarla xalqın iradəsinin qırmaq olmaz! Sərgidə nümayiş olunan balaca rəsmlərin çəkdiqləri əsərlərdən doğan yekdil fikir belə idi: Ölərik, azadlığımızı əldən vermərik. Vətən yenilməzdir!**



Sərginin açılışında şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, təhsil işçiləri, ümumtəhsil orta məktəblərinin nümayəndələri, məktəblilər, şəhər sakinləri iştirak edirdilər. Tədbiri Mingəçevir Dövlət Rəsm Qalereyasının rəhbəri Böyükki-

şi Adilbəyli açaraq təşkil olunan sərgi haqqında fikirlərini açıqladı, yaradıcı məktəblilərə uğurlar arzuladı.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayilov 20 Yanvar faciəsindən ətraflı bəhs edərək vətənpərvərlərimizin əzmkar mübarizəsini xatırladı və həmin



hadisələri xalqımızın qəhrəmanlıq tarixi kimi seciyyələndirdi. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi. Ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin 20 Yanvar şəhidlərinin, bütövlükdə Azərbaycan xalqının azadlığı uğrunda şəhid olanların xatirəsinə əbədləşdirmək üçün həyata keçirdiyi tədbirlərdən behs etdi. Şəhidlərin ruhuna Allahdan dualar dilədi.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri



Struktur islahatları biznes mühitinin yaxşılaşmasına müsbət təsir göstərəcək

□ **Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərman müasir dövrün yeni çağırışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımından mühüm önəm daşıyır.**

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının bildirdiyi kimi, idarəetmə sistemində yeni islahatlar mərhələsinə artıq qədəm qoyulub. Bu isə dərinləşmiş iqtisadi islahatlar fonunda Azərbaycanın 2019-cu ilə yeni struktur islahatları ilə başlamasından xəbər verir.

Respublikada reallaşdırılan islahatlar strukturun təkmilləşdirilməsinin və qərarların qəbulunun çevikliyini özündə ehtiva edir.

Buna görə də ölkə başçısının mövcud strukturun təkmilləşdirilərək yeni dövrün çağırışlarına uyğunlaşdırılması nəticəsində idarəetmə sistemində çeviklik artır. Təbii ki, bu kontekstdə dövlət idarəçiliyinin dəyişdirilməsi struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu, eyni zamanda, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsi üzrə şəraitin yaradılmasına da imkan verir.

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin

təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlıdır. Aydınır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarını daha aktuallaşdırır. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanən sözügedən fərman da məhz iqtisadi islahatların səmərəliliyinin daha da artırılması üçün baza formalaşdırmaqdadır.

Bu il həm dövlət başçısının tapşırıq və tövsiyələrinə, həm də strateji yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar 2019-cu ildə qeyri-neft sektorunun artım tempinə öz müsbət təsirini göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması kimi hədəflərə daha tez nail olunmasına şərait yaradaçaq. Nəticə etibarilə son illər idarəetmə aparatının səmərəliliyinin artırılması

istiqamətində addımların atılmasına və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusilə qeyd olunmalıdır.

Xatırladım ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbulu proseduru nu xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşması na şərait yaradacaq. Çünki müasir çağırışlar təsdiq edir ki, idarəetmədə prosedurların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan, yeni struktur islahatlarının biznes mühitinin daha da yaxşılaşdırılmasına birbaşa müsbət təsiri aydın nəzərə çarpacaq. Ona görə də deyə bilərəm ki, artıq başlanan bu islahat Azərbaycanla həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə

hesablanan islahatların tərkib hissəsidir.

Reallaşdırılan islahatlar dövlət büdcəsində vəsaitlərə qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsolidasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu, optimal xərclər, həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımından da zəruridir.

Prezidentin adı çəkilən fərmanı bir daha təsdiqləyir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm də institusional şəkildə davam etdirilir. Məqsəd isə mövcud postneft dövrünün prioritetlərinə uyğun iqtisadiyyatın şaxələndirilməsinə hədəflənmiş islahatların struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdır. Nəticədə bu, idarəetmə orqanlarının proseslərə daha çevik reaksiya verməsi təmin edir.

Vüqar BAYRAMOV, iqtisadçı ekspert

Məcburi köçkünlər həmişə diqqət mərkəzində olacaq

□ **Bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində cənab Prezident İlham Əliyev bildirib. Ümumiyyətlə, ölkə başçısı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına həmişə yüksək diqqət və qayğı ilə yanaşır. Prezident bu yaxınlarda məcburi köçkünlər üçün Sumqayıtda inşa edilmiş yaşayış kompleksinin açılış mərasimində iştirakı bunu bir daha sübut edir. Cənab Prezident açılış mərasimində Qubadlıdan olan məcburi köçkünlərlə görüşdü. Mən də həmin görüşdə iştirak etdirdim. Prezident həmin görüşdə köçkünlərə bundan sonra da dövlət tərəfindən xüsusi qayğı göstəriləcəyini bildirdi.**



Bu kompleksdə əsasən Qubadlı məcburi köçkünləri mənzillərlə təmin olunmuşdu. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunmuş həmin kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən sakkizmartəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.

Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli,

qaz sobası ilə təchiz olunub. Bundan başqa, binalarda mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Layihənin icrası zamanı Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən 21 sayılı məktəbə əlavə olaraq dörmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. Məktəbin 540 şagird yerlik yeni korpusunda 21 sinif otağı var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait var.

Bu layihənin icrası Azərbaycan dövlətinin qaçqın və məcburi köçkün uşaqlarının

təhsilli, bilikli və intellektual səviyyədə yetişməsinə nə dərəcədə həssaslıqla yanaşmasının aydın təzahürüdür. Eyni zamanda, bu işlər ümumilikdə ölkəmizdə təhsil sahəsinin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra olunan layihələrin ardıcıl və keyfiyyətlə davam etməsini göstərir.

Bütün bunlar sübut edir ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır.

Dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Son illərdə qaçqınlar və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb, çoxmərtəbəli binalar inşa olunub. Qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və ondan istifadə olunur.

Cənab Prezident Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu qayğının 2019-cu ildə də davam etdirəcəyini bildirdi: “Bu il məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcəkdir. Ötən il 5800 ailəyə yeni mənzillər verildi. Onu da qeyd etməliyəm ki,

bu mənzillərdən mini “Qobu Park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və köçkünlərə təamnasız verilməmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu proses bu il də davam etdiriləcək. İlk hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artırmaqla. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilmişdir”.

Son 15 ildə məcburi köçkünlərin həyatı ilbəl yaxşılaşıb. İnanırıq ki, cənab Prezidentimizin həyata keçirdiyi siyasət yaxın gələcəkdə torpaqlarımızın işğaldan azad olunmasını təmin edəcək və biz öz doğma yurd-yuvarımıza qayıdacağıq.

Allahverdi HAQVERDİYEV, YAP Qubadlı rayon təşkilatının sədri

□ **Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqəbatqabiliyyətiliyinin yüksəldilməsi, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması da əsas yer tutur. Bu, təsadüfi deyil. Çünki son illər respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində reallaşdırılan ardıcıl tədbirlər Azərbaycanın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə aparılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyəti əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.**



xüsusi diqqət yetirir, bəzi mənfəətlər barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları ölkə Prezidentinin yeritdiyi iqtisadi və sosial siyasəti ürkədən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduq ciddi tələbləri tam dəstəkləyirlər.

Nazirlər Kabinetinin son iclasında qeyd edilən məsələyə toxunan Prezident İlham Əliyev deyib: “Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilən rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülməli işlərə verilən yüksək qiymətdir. Görülməli işlər isə göz qabağındadır”.

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülməli böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfəətlərin kökünü kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

İlyas ƏSGƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

□ **Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həyatların abadlaşdırılmasına yönəlmis “Bizim həyat” layihəsi reallaşmaqda davam edir.**

Yanvarın 16-da Sabunçu rayonunda bu layihə çərçivəsində abadlaşdırılan növbəti həyat sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyat Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 14/1, 14/2 ünvanında 1000 nəfərə yaxın sakinin yaşadığı məhəlləni əhatə edir.

Qeyd edək ki, layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin təşkili, yaşıllıqların bərpası, sağlam həyat tərzinin forma-



“Bizim həyat” layihəsi Sabunçu rayonunda uğurla icra olunur



laşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

“Bizim həyat” layihəsi çərçivəsində abadlaşdırılan həyətdə, həmçinin əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmışdır. Bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılmışdır. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ərazidə idman qurğuları, uşaqlar üçün döşəməsi xüsusi örtüklə örtülmüş əyləncə mərkəzi quraşdırılmışdır.

ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 700 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Bu, Sabunçu rayonunda sakinlərin istifadəsinə verilmiş sayca on beşinci həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

Suraxanıda 20 Yanvar şəhidlərinin xatirəsi anılır

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilən “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında faciənin ildönümü Suraxanıda silsilə tədbirlərlə qeyd olunur.**

Tədbirdə TASC idarə heyəti sədrinin müavini Qafqaz Vəliyev, sədrin köməkçisi Məşhur Mirzəyev və şöbə reisi Bəhrəm Dadaşov çıxış edərək bildirdilər ki, keçmiş sovet dövlətinin herb məşininin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror



Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatlarda, təhsil müəssisələrində anım mərasimləri keçirilir, məktəblərin arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilir, ərazilərdə abadiq və təmizlik işləri aparılır. “Şəhidlər xiyabanı”, şəhid məzarları və onların xatirəsinə ucaldılan abidələr ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur.

Növbəti anım tədbiri “Suraxanı Maşınqayırma Zavodu” TASC-də keçirilib. Mərasimin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri TASC-nin idarə heyətinin sədri Arif Babayev giriş sözü ilə açaraq 20 Yanvar faciəsinin Azərbaycan xalqının uzun illər mübarizə apardığı istiqbal savaşının, milli iradə və azadlığının təntənəsi olduğunu bildirdi. Natiq həmin gün keçmiş SSRİ ordusunun Bakıya yeridilməsi nəticəsində dinc və qanunsuz silahsız insanların öldürüldüyünü, yaralandığını və qanunsuz həbs edildiyini söyləyib.

Arif Babayev, həmçinin faciəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, ulu öndərin qanlı hadisənin səhəri günü Azərbaycanın Moskva-dakı daimi nümayəndəliyində keçirilən yığıncaqda bu dəhşətli törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini söyləyib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Nazim Fətullayev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən ardıcıl addımlar atıldığını vurğulayıb.

Şəhidlərimizin xatirəsinin daim etiramlə anıldığını qeyd edən Nazim Fətullayev bildirdi ki, hələ uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq.

akti insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilib və yaranan mətləti totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əziz, hərbiçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nənələri küçələrdə, hətta avtobusda gedərkən öz mənzillərində güllələrə tuş gəlirdilər. Yaralıları apar-mağa gələn təcili yardım maşınları və tibb işçiləri də atəşə məruz qalırdılar. Qanlı hadisələr zamanı 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilmişdi.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Ölkəmiz daxili imkanları hesabına bütün sosial məsələləri uğurla həll edir

Son illər respublikada sosialyönümlü siyasətin bütün mahiyyəti üzrə gerçəkləşdirilməsinə şərait yaradan, bu sahədəki ənənəvi yanaşma və metodları təkmilləşdirən mükəmməl qanunvericilik sisteminin yaradılması, mühüm fərman və sərəncamların imzalanması da mühüm əhəmiyyətə malikdir.

Yuxarıda qeyd edilənlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb. Bildirilib ki, hesabat dövründə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlət siyasətinin prioritetliyi təmin edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində

göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Elektron xidmətlərin genişləndirilməsi məqsədilə möhtərəm Prezidentin 2018-ci il 5 sentyabr tarixli fərmanının icrası olaraq “e-sosial” internet portalı, “Məşğulluq” və mərkəzləşdirilmiş informasiya sistemləri yaradılıb.

Təzliklə istifadəyə veriləcək “Məşğulluq” sistemi işsiz və işaxtaran şəxslərin reyestrini, iş yerlərinin vakansiya bankını və məşğulluq xidmətlərinin elektronlaşmasını reallaşdıracaq. Bu sistem vasitəsilə hər bir şəxs arzuladığı vakansiyaaya elektron müraciət edəcək, eyni zamanda, işgüdənlərlə işçi qüvvəsi arasında səmərəli ünsiyyət qurulacaq.

Bütün bunlarla bərabər, pensiya təyinatı üçün avtomatlaşdırılmış sistemin hazırlanması, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı

proqramının uğurla gerçəkləşdirilməsi, özünüməşğulluq proqramının ardıcıl genişləndirilməsi, “Sosial bağlar” layihəsi çərçivəsində ailələr üçün bağçılıq təsərrüfatlarının yaradılması və digər tədbirlər insanların rifahını yaxşılaşdıracaq.

İqtisadiyyatda əldə olunan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi xidmət göstərdiyini dəfələrlə vurğulayan dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətindən bəhs edərək bildirib ki, bütün işlərin təməlinə də mərkəzində insan amili dayanır. Bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır.

Dövlətimizin başçısı İlham Əliyev mütləmədi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə

Sosial sığınacaqlar gücləndirilmiş iş rejiminə keçir



Ölkəmizin ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.

Kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaqda və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə müvafiq Qərargah yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.

Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə Nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.



2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 109 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

182 ölkə ilə ticarət əlaqələri saxlanılmışdır



10,5 faiz, real ifadədə isə 1,4 faiz çoxdur.

2018-ci ilin yanvar-noyabr aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21 faiz, kartof – 15,5 faiz, bitki yağları – 10,8 faiz, meyvə və tərəvəz konservləri – 13,4 faiz, təbii üzüm şərabları və üzüm

suslosu – 1,8 dəfə, pambıq lifi – 2,5 dəfə, polietilen – 9,3 faiz, emal olunmamış alüminium – 12,2 faiz artmış, şəkər ixracı isə 32,8 faiz, tütün – 8,7 faiz, çay – 19,4 faiz, meyvə və tərəvəz şirələri – 21,5 faiz azalmışdır.

2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında şəkər ixracı 2,6 faiz, təzə meyvə – 47,9 faiz, quş eti və onun əlavə məhsulları – 28,9 faiz, qara metallardan borular – 1,7 dəfə, minik avtomobilləri – 2,4 dəfə, qara metallardan çubuqlar – 44,1 faiz, məişət soyuducuları – 1,8 dəfə artmış, buğda idxalı isə 11,5 faiz, bitki yağları – 10,7 faiz, xam şəkər və şəkər – 34,3 faiz, kərə yağı, digər süd yağları və pastaları – 14,4 faiz azalmışdır.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

NATO ekspertləri ilə görüş

Herbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi” proqramına əsasən, Silahlı Qüvvələrin Herbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərslər planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparılır.

İşçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.

“Xalq qəzeti”



Tibbi rəhbər heyətin təlim-metodiki toplanışı



Yanvarın 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin, tibb hərbi hissə və müəssisələrinin komandirləri (raisləri), birlik və birləşmələrin tibb xidməti rəislərinin iştirakı ilə 2018-ci tədris ilinin yekununa həsr olunmuş təlim-metodiki toplanış keçirilib.



Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Toplantıda çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, ötən il ərzində ordu quruculuğunun bütün istiqamətlərində olduğu kimi, hərbi tibb sahəsində də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin gün-gündən yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər davam etdirilir.

Nazir müavini görülən tədbirlərin ordumuzda şəxsi heyətin sağlamlığının qorunmasında müstəsna rol oynadığını, eyni zamanda, xəstəliklərin vaxtında aşkar olunması və profilaktik işlərin aparılması üçün həkimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

General-leytenant K.Vəliyev hərbi həkimlərin bundan sonra da vəzifələrinin öhdəsindən bacarıqla gələcəklərinə əminliyini ifadə edərək, 2019-cu ildə tibb sahəsində görülməli işlərlə bağlı müdafiə nazirinin müvafiq tapşırıqlarını vəzifəli şəxslərə çatdırıb.

Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxışında 2018-ci ilin hazırlıq planına uyğun olaraq şəxsi heyətin tibb təminatına aid nəzərdə tutulmuş tapşırıqların bütövlükdə yerinə yetirildiyini, tibb hərbi hissə və müəssisələrin müasir diaqnostik cihazlarla komplektləşdirilərək xəstələrin tam müayinə olunmasına imkan yaradıldığını vurğulayıb.

Sonra tədbirdə 2018-ci tədris ilinin yekununa əsasən müalicə-profilaktika işinin vəziyyəti, bu sahədə görülməli işlər və həyata keçirilən tədbirlərin nəticələri barədə məruzələr dinlənilib, 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

47,7 milyard manatlıq sənaye məhsulu

Senaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz, neft sektorunda isə 0,4 faiz artmışdır.



Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, sənaye məhsulunun 73 faizi mədənçixarma sektorunda, 22,2 faizi emal sektorunda, 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçixarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 faiz artmış, neft hasilatı isə ötən ilin səviyyəsində qalmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31 dəfə, bütün məmulatlarının istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, poliqrafiya məhsullarının istehsalı 82,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42,4 faiz, tikinti materiallarının istehsalı 26,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 14 faiz, içkilərin istehsalı 12,2 faiz,

metallurgiya sənayesi məhsullarının istehsalı 11,4 faiz ağacın emalı və ağacdan məmulatların istehsalı 9,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,4 faiz, artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 faiz artmışdır.

Samirə ƏLİYEVA, “Xalq qəzeti”

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikada yol infrastrukturunu layihələrin icra olunur, vətəndaşların rahat gediş gelişinin təmin olunması üçün avtomobil yolları yenidən qurulur, qazalı vəziyyətə düşmüş körpülər bərpa olunur və yeniləri inşa edilərək əhalinin istifadəsinə verilir. Təbii ki, bu işlər ölkənin iqtisadi qüdrətinin göstəricisidir.

Körpünün bərpası yekunlaşır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən aldığımız məlumatda deyilir ki, Agentlik tərəfindən Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki mövcud metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır. 3 aşırımlı körpünün uzunluğu 335 metr, eni isə 11,5 metrdir. Körpünün hərəkət hissəsinin eni 7,5 metr, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.

Qeyd edək ki, 1993-cü ildə istifadəyə verilən bu körpü şimal və mərkəz rayonlarını İran ilə birləşdirən əsas əlaqələndirici körpü funksiyasını daşıyır və il ərzində müntəzəm olaraq nəqliyyat vasitələrinin hərəkət etməsi üçün istifadə olunur.

Əvvəlki tikinti dövründən

ötən müddət ərzində ağır yüklü nəqliyyat vasitələrinin körpüdən istifadəsində artım baş verib və müxtəlif növ ağır yüklü maşınların və texnikaların hər oxa düşən icazə verilən məhdudiyyətdən artıq yüklənildiyindən körpünün vəziyyəti artan nəqliyyatın hərəkəti altında tədricən zədələnmişdir. Bu səbəbdən 2014-cü ildə qısa müddətli təmir işləri yerinə yetirilsə də, hazırda körpünün əsaslı şəkildə bərpasına ehtiyac yaranmışdır.



Geniş təmir işlərinin bir hissəsi olaraq hazırda bütün yeni qurğular üçün tələb edilən yük götürmə qabiliyyətinin müasir A15/NK100 olması vacib sayılmışdır. Kür körpüsü isə o zaman ki yükəlmə sinfi A11/NK80-nə müvafiq olaraq layihələndirilmişdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda körpüdə geniş təmir-bərpa işləri həyata keçirilir. Layihə çərçivəsində körpünün hər iki tərəfdən yanaşma yolu

tamamilə yenidən qurulub, kənar dayaqları və kənar dayaqların yamaclarının konusları eləcə də yanaşma plitələri yenidən inşa edilib.

Bundan başqa, körpünün bütün aşırımlarında alt hissədən tamamilə troslarla gərginləşdirilib, metal konstruksiyaların birləşmə hissələrində qırılan, zədələnən bolt-qaykalar yenisi ilə əvəz olunub və boşalan bütün bolt-qaykalar yenidən bərkidilib, həmçinin aşırım qurğularının oturmaq hissələrindəki bütün dəmir-beton yastıqlar təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə aparılan təmir-bərpa işlərinin yanvar ayının sonunda sürücülərin istifadəsinə veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu günədək körpüdə işlərin 80 faizi yerinə yetirilib.

“Xalq qəzeti”

Təhlükəsizlik tədbirləri gücləndirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqalıcı təhlükəsizlik tədbiri həyata keçirib.

ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırıqlar ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər.



Əlaqədar strukturlara körpülərdə dayanmış bütün gəmi və digər üzən vasitələrin təhlükəsizliyinin təmini məqsədilə onların bərkidilməsinin yoxlanılması, yarasız kəndir və burazların yenisi ilə əvəzlənməsinin təşkili, körpülərdən gəmiyə verilmis keçid trapezlərinin yığıldırılmasının təmini və digər zəruri tapşırıqlar verilib. Eyni zamanda, baş verə biləcək fəvqəladə hadisə ilə əlaqədar dərhal müvafiq tədbirlərin görülməsi məqsədilə donanmalar tərəfindən hər rayon üzrə növbətçi gəmilər təyin olunub.

Bütün bunlarla bərabər, görülən tədbirlərin əlaqələndirilməsi və mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi təşkil olunub.

Mənbicdə partlayış

Suriyanın şimalındakı Mənbic şəhərində partlayış törədilib.

Trendin məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 19 nəfər yaralanıb. Partlayış beynəlxalq koalisiya nümayəndələrinin, şəhər hərbi qüvvələrinin üzvlərinin olduğu restoranın yaxınlığında baş verib.

Qeyd edək ki, Suriya Mənbic şəhərinin terrorçulardan azad edilməsi üçün əməliyyata hazırlaşdığını bəyan edib.



□ **Yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan 17 sayılı birləşmiş şəhər xəstəxanasının açılışı oldu. Prezident İlham Əliyev və Birinci vitse- prezident Mehriban xanım Əliyeva həmin açılışda iştirak etdilər.**

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə il öncə Qobustanda olarkən baş həkim yeni xəstəxana binasına ehtiyac olduğunu dövlət başçısının diqqətinə çatdırmışdı. Cənab Prezident dərhal göstəriş vermiş və tikinti üçün vəsait ayırmışdı. Artıq gözəl bir səhiyyə ocağı sakinlərin ixtiyarına verilmişdir. Qeyd edək ki, aparılan inşaat işləri zamanı köhnə xəstəxananın yerləşdiyi binalar tam sökülmüş və onların yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilmişdir. Burada sağlamlığın qorunması, müayinə və müalicə üçün bütün vacib şöbələr təşkil edilməklə, gün ərzində 200-300 xəstəyə xidmət göstərmək mümkün olacaqdır.

Dövlət başçısının açılış mərasimindəki çıxışı onun təkcə səhiyyəyə yox, ümumiyyətlə, hər bir Azərbaycan vətəndaşına olan münasibətini əks etdirir. Cənab Prezident demişdir: "Bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. ...Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həllivacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək".

Prezident İlham Əliyev onu da bildirmişdir ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilmişdir.

Dövlət başçısının bu fikirləri reallığı tam əks etdirir. Azərbaycan səhiyyəsi ötən il də bir tibb

müəssisəsinin – Elmi Tədqiqat Bərpa İnstitutunun uzunmüddətli təməldən sonra, dekabrın son günlərində açılışı ilə başa vurdu. İnstitutun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev səhiyyə ocağını yüksək dəyərləndirərək dedi: "Bu institutun Azərbaycanda xüsusi yeri vardır. Təxminən bir əsrə bərabər ömrü olan bu bərpa mərkəzinin

Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində icra edilən layihələrin mü- hüm tərkib hissəsidir. Səhiyyə sisteminə aparılan ardıcıl islahatlar nəticəsində bu sahə yeni mərhələyə qədəm qoyub. Bu cür müasir səhiyyə ocaqlarının yaradılması, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması və bərpası, onların müayinə-müalicə işini yüksək səviyyədə qurmaq üçün atılan addımlardandır.

Dövlət başçısının sosialyö- nümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə

həm paytaxtda, həm də regionlar- da əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə şərait yaradıb.

2018-ci il ərzində 18 yaşdan yuxarı respublika əhalisinin 77,4 faizi tibbi tibbi müayinələrdən keçirilmişdir. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunmuş, 1,1 faizi dispanser nəzarətə alınmış, 2,9 faizi sağaldılmış, 32,1 faizi əlavə müayinələrə cəlb edilmiş, 0,5 faizi hospitalizasiya olunmuşdur. Uşaqların 90 faizdən çoxu müayinələrə cəlb edilmiş, onların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülmüş, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə stasionar

səviyyəsinin yüksəlməsi hesa- bına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülmüş, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmışdır.

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsu- lu olan sümük iliynin transplan- tasiyası əməliyyatı uğurla həyata keçirilir. Ötən il 2 nəfərədə kəskin leykoz, 10 nəfər böyük beta-talas- semiya xəstəsində isə sümük iliği

SAĞLAM HƏYAT

Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramları- nın rolu danılmazdır.

"Ana və uşaqların sağla- mlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasiya şöbələrinin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman prepa-

davamlı faktor preparatları ilə təmin olunması nəticəsində on- ların həyat keyfiyyətinin yaxşılaş- masına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldıl- masına nail olunmuşdur.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığın- dan əziyyət çəkən insanların he- modaliz müalicəsi artıq öz həllini tapmışdır. Bölgələrdə fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitəsilə tam həcmdə pulsuz təmin olunur- lar. Qeyd etmək lazımdır ki, indi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb. Eyni zamanda, "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktika- sı və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksək effektiv dərman preparatları ilə dövlət hesabına təmin olunurlar.

Aparılan məqsədyönlü tədbirlər nəticəsində icbari tib- bi siğortaya keçidlə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülmüş tələb olunan prioritet istiqamətlər müəyyənəşdirilmiş, nazirliyin tabeliyində olan tibb müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi məqsədilə hazırlıq işləri tamamlanmışdır. İcbari tibbi siğortanın tətbiqi ilə bağlı təxli təxirəsalınmaz tibbi yar- dım xidmətinin inkişaf etdirilməsi məqsədilə bir sıra xarici ölkələrin təcrübəsi öyrənilmiş və Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yar- dım Stansiyasının Nizamnaməsi hazırlanmışdır. Qeyd etmək lazımdır ki, icbari tibbi siğortaya keçidlə əlaqədar bütün işlər, demək olar ki, yekun mərhələdədir.

Sosial siyasətin tərkib hissəsi olan səhiyyə sahəsindəki isla- hatlar, qoyulan investisiyalar bir məqsədi güdür ki, ölkəmizin vətəndaşları sağlam olsunlar, Azərbaycanda yüksək səviyyəli tibbi xidmət ala bilsinlər. Sosial siyasətin bir qolu olan səhiyyəyə dövlət başçısının göstərişi ilə aparılan islahatlar, həyata keçirilən genişmiqyaslı layihələrdən əldə edilən nəticələr bunu deməyə imkan verir ki, ölkəmizdə səhiyyə yeni, daha mükəmməl mərhələyə qədəm qoyub.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

Azərbaycan səhiyyəsi yeni mərhələyə qədəm qoyur



yenidənqurmadan sonra indi ikinci həyatı başlayır. Mən indi bura- daki stendlərdə binanın əvvəlki vəziyyəti, tikinti zamanı çekilmiş şəkilləri ilə tanış oldum. Onlar çox böyük maraq doğurur. Bu institut 100 ilə yaxın müddət ərzində Azərbaycan sakinlərinə xidmət göstərmişdir".

Bu, ötən il ölkəmizin səhiyyə sisteminə verilən çoxsaylı töhfələrdən yalnız biri idi. Çünki bu gün hər bir şəhərdə, rayonla- rımızın əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir. Bölgələrdə açılan diaqnostika mərkəzlərində bütün xəstəlikləri aşkarlamaq üçün ən müasir müayinə aparatları mövcuddur. Müasir tibb müəssisələrinin yaradılması, mövcud sağlamlıq ocaqlarının yüksək səviyyədə yenidən qurulması Prezident İlham

müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchiz edilməsi ötən il uğurla həyata keçirilmişdir. 2018-ci ildə tək Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu deyil, eyni zamanda, Respublika Narko- loji Mərkəzi, Naftalan, Quba rayon mərkəzi xəstəxanaları da əsaslı təmir-tikintidən sonra müasir tibbi avadanlıqla təchiz edilərək əhalinin istifadəsinə verilməmişdir. Buzovna- da yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri hazırda başa çatmış və 2019-cu ilin ilk aylarında açılışa hazırdır. Maddi-texniki ba- zanın inkişaf etdirilməsi ilə yanaşı, tibb müəssisələrinin yüksək ixti- saslı kadrlarla təminatı sahəsində də nazirlik tərəfindən müstəsna əhəmiyyətli tədbirlər həyata keçiril- mişdir. Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması

müalicəyə göndərilmişdir. Ümumilikdə, 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 mil- yondan artıq müraciət olmuş, 727 min xəstə stasionar müalicə kursu keçmiş, 9 minə yaxın insan reabi- litasiya və sanator xidmətlərindən istifadə etmişdir. Maddi-texniki bazanın inki- şaf etdirilməsi, kadrların ixtisas

transplantasiyası aparılmışdır. 2018-ci ildə dövlət hesabına kardiocərrahiyyə əməliyyatı apa- rılmış 998 nəfər 246-sı uşaqlar olub. 1686 angiografiya müayinəsi aparılan xəstənin 633 nəfərində angioplastika əməliyyatı edilib.

Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğur- la koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstəyə müxtəlif cərrahi əməliyyatlar həyata keçiri- lib. Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadəla- nan belə əməliyyatların dövlət hesa- bına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının göstəricisidir.

Səhiyyə Nazirliyi nəzdində 4 ildir ki, fəaliyyət göstərən "Virus- lu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə "Xüsusi Komissiya"ya müraciət edən 9561 nəfərdən 70 faizinə, yəni 6622 xəstəyə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilib.

ratları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.

Respublikamızda həyata keçirilən tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Əgər 2014-cü ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla, bu rəqəm 11 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-nın həyatı xilas edilib. 2017-ci ildə 21 ana ölümü qeydə alındığı halda, ötən il bu rəqəm 17 olub.

Artıq Azərbaycanda talas- semiyalı xəstə uşaqların doğul- masının qarşısının alınmasının istiqamətində konkret addımlar atı- lır. Belə ki, 2018-ci il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunmuşdur. Qeydiy- yatda olan 1621 hemofilialı xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi,



□ **Ölkəmizdə turizmin inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafının əhəmiyyətini vurğulayarkən mütəmadi olaraq turizm sahəsindəki vəziyyətə də toxunur və bu barədə görülən işlərdən bəhs edir. Elə bu yaxınlarda Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində də turizmin inkişafına xüsusi diqqət yetirmişdir.**

"Turizm sahəsində gözəl nəticələr var. Qeyd etdiyim kimi, keçən il də 6 faiz artım olub və ölkəmizə 2 milyon 850 min xarici qonaq gəlib. Bizdə turizm sənayesi yaradılmalıdır. Azərbaycanda olan bütün amillər turizmin sürətli inkişafını şərtləndirir. Təhlükəsizlik, qonaqpərvərlik, tarixi abidələrimiz, gözəl iqlimimiz, 9 iqlim tipi, dəniz turizmi, dağ-xizək turiz- mi, müalicəvi turizm bizdə çox sürətlə inkişaf edə bilər. Gözəl mətbəx, müasir infrastruktur, otellər, yollar, nəqliyyat infrastruktur, 6 beynəlxalq aeroport. Bütün bu amillər turizmin sürətli inkişafını təmin etməlidir. Bu sahədə də islahatlar aparılıb, o cümlədən struktur islahatları, Turizm Agentliyi yaradılıb. Görülmüş işlərlə bağlı mənə bu yaxınlarda məruzə edildi. Mən görülmüş işlərlə bağlı öz tövsiyələrimi verdim ki, biz ümumilikdə turizm sənayesini necə yaradaçaq və müxtəlif fərdi layihələr icra edilməlidir və edilir".

Mən turizm sahəsində çalışıram və bu sahəyə göstərilən dövlət qayğısını aydın hiss edirəm. Azərbaycan turizmle bağlı reyting cədvəllərində artıq öndə gedən ölkələr sırasındadır. Bu yaxınlarda ABŞ-in "USA today" İnformasiya Agentliyinin yaydığı məlumatda 2018-ci ildə sayahət

Turizm sahəsində qəbul olunmuş dövlət proqramlarının icrası da həyata keçirilir. Ölkədə turizm biznesinin inkişaf etdirilməsində göstərilən diqqət və qayğı nəticəsində bu sahədə mühüm uğurlar qazanılmışdır. Azərbaycan Respublika- sının Prezidenti 31 yanvar 2017-ci ildə "İnvestisiya təşviqi sənədinin verilməsi

artırmaq, ümumilikdə ölkədə turizmin inki- şafına dəstək vermək məqsədini daşıyır. 2018-ci il üçün əhəmiyyətli məsələlərdən biri də ölkəyə gələn turistlərin sayının artması ilə bağlı olub. Təkcə yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min və ya 2017-ci ilin müvafiq

Turizmin uğurları ildən-ilə artır



qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm də əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri təbiiq olunur.

Ölkənin turizm potensialının yüksək səviyyədə təqdim edilməsi, Azərbaycana gələn turistlərin sayının artırılması üçün ötən il 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb. Almaniyanın Frankfurt (Lieb Management & Betei- ligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Repts Ltd), Səudiyyə Ərəbistanının Ər- Riyad (Gulf Repts Ltd), Çin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited) və Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanınmasına nail olmaq, hədəf bazarlardan turist axını

dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Buna dövlətin turizm sahəsinə qayğısının ilbəil artması səbəb olub.

Lakin qarşıda hələ görülməsi işlər çoxdur. Cənab Prezident 2019-cu ildə turizmin inkişafına xidmət edəcək bəzi obyektlərin yenilənəcəyinə də diqqət yönəltmişdir. Dövlət başçısı iclasda de- mişdir: "Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsinə cəlb edən Yanar- dağ qoruğu yenidən fəaliyyətə başlaya- caq. Çünki mən keçən il orada olarkən acınacaqlı manzaradan dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmu- şam. O vaxtdan bu günə qədər heç ne dəyişməyib – həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradı? Sözü düz, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam



yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inki- şafımıza uyğun şəkildə yenidən qurula- caq".

Cənab Prezident İsmayıllı rayonunun Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra oluması məqsədilə xüsusi proqram hazırladığını da bildirdi. Ölkə başçısı dedi: "Basqal da qədim tarixi kəndir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə, turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən "Şah- dağ" xizək kurortunda yeni xizək zolaqları

yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl ku- rort turistləri daha çox cəlb edəcəkdir".

Qeyd edim ki, 2023-cü ilədək olan dövrü əhatə edən turizm strategiyası 9 istiqamət üzrə həyata keçiriləcək. Bu istiqamətlər turizm təcrübəsi, turizm təhsili, innovasiya və texnologiya, brend, marketing və kommunikasiya və sairədir.

Turizmle bağlı keçən il ərzində Qazaxıstan tərəfindən Azərbaycana maraqlı təklif edilib. Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstanla turistlər üçün nəzərdə tutulmuş "İpek Yolu" vizası- nı tətbiq etməyə çağırıb. Artıq bu cür razılaşma Qazaxıstan və Özbəkistan arasında əldə edilib. Bu rejim İpek Yolu turizm marşrutu ilə hərəkət edən turistlərə Qazaxıstan-Özbəkistan sərhədini keçməyi asanlaşdıracaq.

Doğrudan da, Azərbaycan son illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələrdən birinə çevrilib. Bu tendensiyanın artmasın- da ölkəmizin füsunkar təbiətinin, tarixi- mədəni abidələrinin böyük rolu olmaqla yanaşı, əsas faktorlardan biri də, şübhəsiz ki, son bir neçə ildə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdir. Belə tədbirlər, söz yox ki, bu il də davam edəcək və ölkəmizə turist axınının artma- sına səbəb olacaqdır.


Eldəniz SƏFƏROV,
"Qlobus" turizm şirkətinin prezidenti

"Azercell" ilə dünyanı daha yaxşı görün

"Azercell Telecom" MMC- nin dəstəyi ilə 2011-ci ildən fəaliyyət göstərən "Mobil Göz Klinikası" ötən il dair statis- tikasını açıqlayıb. Aşağıda statistikasını infoqrafika for- masında təqdim edirik.

Azercell-in Mobil Göz Klinikasının fəaliyyəti üzrə statistika

Dekabr 2017 – Noyabr 2018



Göygöl Suvarma Sistemləri İdarəsi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Lot-1. Subartezian quyularının və nasos stansiyalarının cari təmiri üçün mexaniki və elektrik avadanlıqlarının satın alınması.

Lot-2. Əsaslı və cari təmir üçün tikinti materiallarının satın alınması.

Lot-3. Mexanizmlər və avtomobillər üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəq bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verıləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi texniki və maliyyə imkanları-na malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 60 manat məbləğdə iştirak haqqı-nı aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Gəncə şəhəri, Tərtanlı küçəsi 111 nömrəli ünvandə yerləşən Göygöl Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- R.Həsənovdan, telefon- (02220) 2-20-21) ala bilərlər.

Təşkilat-Göygöl Suvarma Sistemləri İdarəsi H/h- AZ30 AİLB 32051019448300201183 VÖEN- 7600031051 Bank- "Kapital Bank"ın Göygöl filiali Kod- 200833 VÖEN- 9900003611 M/h- 137010001944 S.W.I.F.T.BİK AİLBZ 2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiaçının son bir ildəki fəaliyyəti haqqın- da vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 6 fevral 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikitəq zərfdə 14 fevral 2019-cu il saat 18.00-a qədər Gəncə şəhəri, Tərtanlı küçəsi 111 nömrəli ünvandə yerləşən Göygöl SSI-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarının təklifləri 15 fevral 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvandə açılacaqdır. İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

“Tələbə baharı” XII Ümumrespublika tələbə yaradıcılığı festivalının keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verıləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 012 465 64 43 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Rəhimova Günay Rəuf qızı). İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqı-nı aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, tələbə və tələbə təşkilatları ilə iş sektorundan) ala bilərlər. Bank-Dövlət Xəzinədarlıq Agentliyi Kod - 210005

M/H- AZ- 41NABZ0136010000000003944 VÖEN- 1401555071 SWIFT- CTREAZ22 Alan müştəri- Azərbaycan Respubli- kasının Gənclər və İdman Nazirliyi H/h- AZ50C- TRE00000000000002147771 VÖEN- 1500171121 Bütcdə səviyyəsinin kodu- 7 Təsnifat kodu- 142340 İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; -iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; -Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış; -iddiaçının son bir il ərzində (əgər

daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış; - təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıl- dığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır); -son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə)yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 19 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyası- na təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 fevral 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarıla- caqdır.

Təklif zərfləri iddiaçılarının iştirakı ilə 28 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC

2019-cu ildə kompüter və digər avadanlıqların satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir. Lot-1. Kompüter və digər avadanlıqla- rın satın alınması.

Avadanlıqların alınması müddəti –2019-cu il ərzindədir.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalan- mış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarını lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplu- sunu Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvandə yerləşən Səhiyyə Nazirliyinin “Analitik Eks- pertiza Mərkəzi” MMC-dən (əlaqələndirici şəxs- Xəlilov Vüqar İlqar oğlundan, tele- fon- (596-05-20)) ala bilərlər.

TƏŞKİLAT- “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC H/H- AZ95İBAZ38090019449693913207 VÖEN- 1300805451 BANK- “AZƏRBAYCAN

BEYNƏLXALQ BANKI “NİN NƏSİMİ FİLİALI KOD- 805614 VÖEN- 9900001881 M/H- AZ03NABZ0135010000000002944 S.W.I.F.T- BİK İBAZAZ 2X İştirak haqqı heç bir halda geri qayta- rılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət; - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl- dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanın- dan arayış; - iddiaçının son bir ildəki fəaliyyəti

haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri notarial təsdiq olunan şəkildə.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmala- rı haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (ten- der təklifi və bank təminatı istisna olmaqla) 2019-cu il fevralın 20-si saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 2019-cu il fevralın 28-i saat 18.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cəbbarlı küçəsi 34 nömrəli ünvandə yerləşən Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” MMC-yə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılarının təklifləri 2019-cu il martın 1-i saat 12.00-da yuxarıda göstərilən ünvandə açılacaqdır.

İddiaçılarının səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Tədbirlərin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir. Lot-1. Breyn-rinq intellektual oyunu üzrə Azərbaycan Çempionatının keçirilməsi.

Lot-2. “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında XI Azərbaycan Çempi- onatının keçirilməsi.

Lot-3. Kompüter oyunları üzrə gənclər arasında XIII Azərbaycan Çempionatının keçirilməsi.

Lot-4. İslam dünyasının gənc (20) yaşadək klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsinin keçirilməsi.

Lot-5. “İstedadların hazırlığı laboratoriyası” VII Respublika olimpiadasının onlayn mərhələsinin keçirilməsi.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağı- daki meyarlara üstünlük verıləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, ana- loji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415 nömrəli telefona (faks:4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Kərimov Kənan Elman

oğlu). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə,Yaradıcı gənclərlə iş və əsudə vaxtın təşkil sektorundan) ala bilərlər. Bank-Dövlət Xəzinədarlıq Agentliyi Kod - 210005 M/h- AZ- 41NABZ01360100000000003944 VÖEN- 1401555071 SWIFT- CTREAZ22 Alan müştəri- Azərbaycan Respublikası- nın Gənclər və İdman Nazirliyi H/h- AZ50CTRE00000000000002147771 VÖEN- 1500171121 Bütcdə səviyyəsinin kodu- 7 Təsnifat kodu- 142340 İştirak haqqı heç bir halda geri qaytarıl- mır.

İddiaçılar prosedurdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - iştirak etmək üçün yazılı müraciət; - iştirak haqqının ödənilməsi barədə bank sənədi; -iddiaçının tam adı, hüquqi statusu, qey- diyyatdan keçdiyi ölkə və rekvizitləri; -Azərbaycan Respublikasında vergilərə

və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma- ması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra azı 60 bank günü müddətində qüvvədə olmalıdır); -son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurunda işti- rak etmək üçün yuxarıda göstərilən ixti- sas sənədlərini 19 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 27 fevral 2019-cu il saat 18.00-a qədər ikitəq bağlı zərflərdə iki nüsxədə tender komissiya- sına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Təklif zərfləri iddiaçılarının iştirakı ilə 28 fevral 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır.

Tender komissiyası

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZIRLIYI “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC

“kompüter proqramlarının alınması və yazılması” maddəsi üzrə kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvana müraciət edə bilərlər.

Sənədlərin qəbulu 25 yanvar 2019-cu il saat 11.00-a kimidir.

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34. Əlaqələndirici şəxs – V.Xəlilov. Telefon- 012-596-05-20.

B İ L D İ R İ Ş

“Şahdağ Turizm Mərkəzi” QSC tərəfindən nəqliyyat vasitələri üçün təkərlərin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusunun qalibi “Kaan” Şirkəti olmuş və onunla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - digər sənədlər- analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- ol- mamasına dair arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 20 fevral 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikitəq zərfdə 27 fevral 2019-cu il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memariq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqoma- yev döngəsi 6 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarıla- caqdır. İddiaçılarının təklifləri 1 mart 2019-cu il saat 11.00-da Mənzil-Kommunal və Təmir Xidmətinin Bakı şəhəri, İçərişəhər, 9-cu Maqomayev döngəsi 6 nömrəli ünvandə açılacaqdır.

Tender Komissiyası

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZIRLIYI “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC

“kartriclərin doldurulması və təmiri” maddəsi üzrə kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvana müraciət edə bilərlər.

Sənədlərin qəbulu 25 yanvar 2019-cu il saat 11.00-a kimidir.

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34.

Əlaqələndirici şəxs – V.Xəlilov. Telefon- 012-596-05-20.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHIYYƏ NAZIRLIYI “ANALİTİK EKSPERTİZA MƏRKƏZİ” MMC

“dəftərxana və təsərrüfat malları” maddəsi üzrə kotirovka sorğusu elan edir

Sorğuda iştirak etmək istəyənlər Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34 nömrəli ünvana müraciət edə bilərlər.

Sənədlərin qəbulu 25 yanvar 2019-cu il saat 11.00-a kimidir.

Ünvan: Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 34.

Əlaqələndirici şəxs – V.Xəlilov. Telefon- 012-596-05-20.

Xocavənd Rayon Kommunal Müəssisələr Kombinatı 2019-cu il üçün

KOTİROVKA SORĞUSU ELAN EDİR

1. Azqıymətli mal-materialın satın alınması. 2. Xocavənd rayonu, Yeni Xocavənd qəsəbəsində Şəhidlər xiyabanında , Xocavənd qəsəbəsində 500 və 320 ailəlik Xocavənd qəsəbəarası yolunda işıqlandırma sistemlərinin quraşdırılması işlərinin satın alınması.

Ünvan: Beyləqan, Xocavənd qəsəbəsi. Əlaqələndirici şəxs – Namazov Elxan Əkbər oğlu.

Əlaqə telefonu – 051- 999-86-84.

B İ L D İ R İ Ş

“Şahdağ Turizm Mərkəzi” QSC tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” tədbirlərinin təşkil edilməsi xidmətinin satın alınması məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi “Torgoviy Dom “Bolşoy Prazdnik-2002” MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi olmuş və onunla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

B İ L D İ R İ Ş

“Şahdağ Turizm Mərkəzi” QSC tərəfindən çap avadanlıqları üçün kartriclərin və mövcud serverlərin yenilənməsi üçün ehtiyat hissələrinin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusunun qalibi “Ka- inat Print” MMC olmuş və onunla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən 2018-ci il dekabrın 20-si və 2019-cu il yanvarın 8-də www.sdf.gov.az və www.tender.gov.az saytlarında yerləşdirilmiş, həmçinin “Xalq qəzeti”ndə qalib qrant layihələri üzrə elmi cihazların, avadanlıqların, məmulatların, reagentlərin, informasi- ya-texnologiyaları avadanlıqlarının , azqıymətli və elmi analizlərin aparılması ilə bağlı iş və xidmətlərin satın alınması üçün dərc edilmiş tender müvəqqəti olaraq dayandırılır.


Tender komissiyası

Xarici xəbərlər

Rusiya

Vladimir Putinə qarşı sui-qəsd

Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd planlaşdırılan şəxs yaxalayıb. Məlumatı görə, Serbiyanın Novi-Pazar şəhəri yaxınlığındakı Potok qəsəbəsində saxlanılan şəxs vəhhabi dini cərəyanına qulluq edir. Gəncin çantasından optik nişangahlı tüfəng aşkarlanıb.



Onun evində axtarış zamanı partlayıcı qurğu üçün nəzərdə tutulan avadanlıqlar da aşkar edilib. Bundan başqa, evdə İŞİD bayrağı da tapılıb.

Xatırladaq ki, Vladimir Putin bu gün Serbiyaya səfər edəcək.

Məlumatı RIA "Novosti" yayıb.

Albaniya

Klement Balili həbs edilib



Albaniyanın ən böyük narkobaronu, "Alban Eskobarı" ləqəbli Klement Balili iki illik axtarışdan sonra polisə təslim olub. Bununla əlaqədar ABŞ səfirliyi və ATƏT-in missiyası Albaniya hökumətini təbrik edib.

Ələ keçirilən "Alban Eskobar"a qarşı 4 maddə üzrə ittiham irəli sürülməsi nəzərdə tutulub. Qeyd edək ki, 46 yaşlı Klement Balili külli miqdarda narkotik qaçaqmalçılığında ittiham olunur. Təkcə Yunanıstan hökuməti onu 700 kiloqram marixuana qaçaqmalçılığında ittiham edib.

Informasiyanı TASS yayıb.

Çin

Yanacağın qiyməti artırılıb

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 105 yuan (təxminən 15,5 ABŞ dolları) artırılıb. Bu, cari ildə ilk qiymət artımıdır. Bildirilir ki, qiymət artımına səbəb dünya bazarında xam neftin qiymətinin qalxması olub.




Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.

Məlumatı "Anadolu" agentliyi yayıb.

İsrail

İlk batareyasız çip



"Willot" startapı "National Retail Federation" (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədən çox məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Bildirilir ki, çip naqıl və batareyaya malik deyil, havadan əldə olunan enerji ilə işləyir.

"ARM" prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrələnməmiş kanal vasitəsilə ötürə bilər. Yarım-keçirici çip "Bluetooth", "Wi-Fi" və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

Informasiyanı "hitech.vesti.ru" yayıb.

Hazırladı:

Elçin ABBASOV,
"Xalq qəzeti"

□ **Makedoniya Prezidenti George Ivanov və respublika hökuməti bir-birini konstitusiyani pozmağa ittiham edir.**



Makedoniyada qarşılıqlı ittihamlar



Narazılığın səbəbi prezidentin imzası olmadan "Xidməti xəbərlər" nəşrinə alban dilinə ölkənin ikinci rəsmi dili statusu verilməsi haqqında qanunun dərc edilməsidir. Qanun parlamentin spikeri Təlet Cəfəri



terəfindən dərc olunduqdan sonra prezident və müxalifət buna etiraz etmişlər. George Ivanov bəyan edib ki, qanunun dərci Makedoniya Konstitusiyasının 75-ci paragrafını pozur və cinayət məsuliyyəti yaradır.

Nazirlər Kabinetindən isə dövlət başçısına cavab olaraq bildirilib ki, parlament qanunu ikinci dəfə təsdiq etdikdən sonra prezident onu imzalamağa borcludur. Presedent yaranması və sistemin fəaliyyətinin bloklanmasına mane olmaq üçün spiker qanunu dərc etdirmişdir.

Xatırladaq ki, Makedoniya Prezidenti ötən ilin martında ölkənin ikinci rəsmi dili haqqında qanunu imzalamaqdan növbəti dəfə imtina etmişdi.

Prezidentin səlahiyyət müddəti bu ilin may ayında sona çatır və apreldə yeni seçkilərin keçirilməsi gözlənilir.

"Xalq qəzeti"

"Buta Airways" may ayından Həştərxana birbaşa aviareyslərə başlayacaq



2019-cu il mayın 16-dan etibarən "Buta Airways" aşağıbüdcəli aviashirkəti Rusiyanın daha bir şəhərinə – Həştərxana birbaşa aviareyslərə başlayacaq.

Həştərxan lou-kost aviashirkətinin Rusiyadakı beşinci istiqaməti olacaq. Belə ki, aviashirkət artıq Bakıdan Moskva, Sankt-Peterburq, Kazan və Mineralniye Vodi şəhərlərinə müntəzəm uçuşlar həyata keçirir.

Aviashirkətin digər istiqamətləri kimi, Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.

Aviabiletləri aviashirkətin rəsmi internet saytında ("Büdcə" və "Standart" tarifləri ilə, həmçinin aviashirkətin satış ofislərində ("Super" tarifi ilə) əldə etmək mümkündür.

Lou-kost aviashirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyertməsinə isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

10 kiloqramdakı çəkisi olan əl yükü, çəkisi 23 kiloqramdakı olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri satış ofislərində əldə edə bilərsiniz.

Sayıda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Həştərxan böyük balıq ovu üçün əlverişli olan yerləşimi ilə turistləri cəlb edir. Həştərxanda Volqa boyunca çay kruizləri təklif olunur. Çox sayda məmarlıq və mədəni abidələr isə turistlərin

burada daha bir neçə gün qalmasına səbəb olur.

Bütün yenilikləri və xəbərləri "Buta Airways"-in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

- facebook.com/ButaAirways
- instagram.com/ButaAirways
- twitter.com/ButaAirways
- t.me/Buta – Airways

"Buta Airways" Azərbaycanın ilk aşağıbüdcəli aviashirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsas qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviashirkətin donanması müasir "Embraer" təyyarələrindən ibarətdir. Aviashirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

"Xalq qəzeti"

"Siyəzen Broyler" ASC səhmdarlarının nəzərinə!

12 mart 2019-cu il saat 10.30-da "Siyəzen Broyler" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

İclasın gündəliyi:

1. "Siyəzen Broyler" ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
2. "Siyəzen Broyler" ASC-nin dövrəvi vəsaitlərinin artırılması, "Bank Avrasiya" ASC və ASC "Xalq" Bankında olan mövcud borc öhdəliklərinin bağlanması məsələləri.
3. "Siyəzen Broyler" ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.
4. "Siyəzen Broyler" ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.

3. "Siyəzen Broyler" ASC tərəfindən götürülən və yuxarıda qeyd edilən kreditlərin təminatı kimi "Siyəzen Broyler" ASC-nin mülikiyyətində olan Siyəzen rayonu, Beşdam kəndində yerləşən 279.0132 hektar torpaq sahəsinin 28 ədəd çıxarışının və Siyəzen rayonunda yerləşən, ümumi sahəsi 250 937.0 kvadrat metrlik əmlak kompleksini müəssisənin müvafiq olaraq ipoteka və sonrakı ipoteka qoyulması faktının təsdiq edilməsi.

4. Müvafiq hüquqi şəxslərin ASC "Xalq" Bankdan götürəcəyi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edəcək "Siyəzen Broyler" ASC-nin yuxarıda göstərilmiş əmlaklarının sonrakı ipoteka ilə yüklü edilməsi və avadanlıqlarının (qurğularının) girov qoyulması

barədə "Siyəzen Broyler" ASC-nin müşahidə surasının 20 dekabr 2018-ci il tarixli qərarının bəyənilməsi.

5. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncaqda materialları ilə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvanı müərciat edə bilərlər.

Ünvan – AZ5300, Siyəzen şəhəri, "Siyəzen Broyler" ASC-nin inzibati binası.

Əlaqə telefonları – 0233040555, 050-273-83-03.

"Siyəzen Broyler" ASC-nin rəhbərliyi

Hava proqnozu

☞ **Yanvarın 17-də**
☞ **Bakıda və Abşeron yarımadasında** hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, saniyədə 28-33, yarımadaanın bəzi yerlərində aralıq 35-38 metrədək güclənəcəyi gözlənilir. Temperaturun anomali gedişi gözlənilir. Gecə və şəhər 4 dərəcəyə yaxın, axşamı doğru 2, Bakıda gecə 4-6, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm cıvə sütunundan 762 mm cıvə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

☞ **Naxçıvan Muxtar Respublikasında** aralıq bir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

☞ **Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında** aralıq yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq.

☞ **Balaken, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında** aralıq yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacaq gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacaq ehtimalı var. Qərb küləyi əsəcək, gecə və gündüz 3-6 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 4-7, gündüz 0-3 dərəcə şaxta olacaq.

☞ **Mərkəzi Aran: Mingçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında** aralıq yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, Kür vadisi rayonlarında aralıq şiddətlənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq.

☞ **Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında** aralıq yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə aralıq güclənəcək. Gecə və gündüz 3-6 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

□ **Azərbaycanın Xraxoba və Uryanoba kəndlərində yaşayan 350 nəfər Rusiya vətəndaşı Dağıstana köçürülüb. Bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov bildirib. Məlumatı TASS verib.**

Bu iki kənddə yaşayan Rusiya vətəndaşlarının köçürülməsi haqqında 2013-cü ilin avqustunda RF

isə Uryanobadan. "Bu problemin həlli üçün 200 milyon rubl ayrılıb, məsələnin həlli ilə Dağıstan

yerləşən bu iki kəndin problemi SSRİ-nin dağılmasından sonra üzə çıxıb. Kəndlərin ərazisi XX əsrin ortalarında otlaq kimi Dağıstana icarəyə verilib. İcarə müddəti 2004-cü ildə başa çatdısa da, bu iki sərhəd kəndinin Rusiya vətəndaşı olan sakinləri evlərini tərk etməyiblər. 2010-cu ildə Rusiya və Azərbaycan dövlət

350 nəfər Rusiya vətəndaşı Dağıstana köçürülüb



Prezidenti Vladimir Putin göstəriş verib. Köçməklə bağlı arzusunu bildirenlərin siyahısına 377 nəfər daxil edilib: 366 nəfər (135 ailə) Xraxobadan, 11 nəfər (3 ailə)

məşğul olub. Bu gün problem tamamilə həll edilib", – deyər Çebotaryov bildirib. Rusiya sərhədindən 60 kilometr məsafədə, Azərbaycanın ərazisində

sərhədi haqqında müqavilə imzalayıblar və ərazilərin məxsusluğu ilə bağlı məsələlər razılaşdırılıb.

P.ƏMİRCANOV,
"Xalq qəzeti"

□ **ABŞ şirkətləri Çindən idxal edəcəkləri 200 milyard dollarlıq malın gömrük rüsumundan azad olunması üçün müraciət edəcəklər. Bildirilir ki, müraciət rəsmi Vaşinqton və Pekinin razılığı gələ bilməyəcəyi təqdirdə ediləcək. Bu barədə "Bloomberg" agentliyinin məlumatında deyilir.**



ABŞ şirkətləri gömrük rüsumlarının ləğv edilməsini istəyir

ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer müvafiq proseslərə başlanılmasının qacılmaz olmadığını da qeyd edib. "200 milyard dollarlıq mal üçün gömrük tarifi 25 faizə qədər yüksələcəyi təqdirdə ABŞ-ın ticarət nümayəndəliyi istisna üzrə müvafiq prosedura başlayacaq", – deyər R.Laythayzer deyib.

R.Laythayzer bildirib ki, rüsumlardan azad olunmaq barədə qərar məhsulların yalnız Çindən gətirilməsinin mümkünlüyünə, rüsumların şirkətlərə və ABŞ maraqlarına zərər verib-verməyəcəyinə, eləcə də məhsulun strateji cəhətdən əhəmiyyətli olub-olmasına əsasən qəbul oluna bilər.

Qeyd edək ki, ötən il Çin və ABŞ illik bir neçə milyard dollar dəyərində idxal məhsullarına gömrük rüsumlarını qarşılıqlı şəkildə bir neçə dəfə artırıb. Dekabrın əvvəlində isə Argentinada keçirilən "G-20" sammiti çərçivəsində iki ölkə lideri ticarət müharibəsində "ataşkas" barədə razılığa gəlib.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"



Nyu-Yorkda köhnə körpü partladılıb

□ **ABŞ-ın Nyu-York şəhərindəki Hudzon çayının üzərindəki köhnə "Tappan Zi" körpüsünün şərq hissəsi partladılıb.**

Qeyd edək ki, bu körpü 1955-ci ildə tikilmişdi. 2005-ci ildə isə sökülməli idi. Lakin körpü 14 il sonra partladılıb. Hazırda körpünün qalıqları Hudzon çayından çıxarılır. Gələn il isə körpünün qərb hissəsi söküləcək.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

✓ **Xətai Rayon MKTB-in 93 sayılı Mənzil-Kommunal İstismar Sahəsinin mənzil-kommunal xidməti üçün 092551-092600 nömrəli mədaxil qəbzlərinin kötiyyə itdiyi üçün etibarsız sayılır.**

Allah rəhmət eləsin

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədləri və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayilov və şöbənin əməkdaşları iş yoldaşları Məzahir Vəliyevə anası

GÜLNARƏ VƏLİYEVANIN

vəfatından kədərli xatirələrini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7212

SİFARIŞ 144
QIYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00